


informatika

MƏTODİK VƏSAIT



1000



RAMİN MAHMUDZADƏ
İŞMAYIL SADIQOV
NAİDƏ İSAYEVA

Ümumtəhsil
məktəblərinin

8-ci sinfi üçün



İNFORMATİKA

fənni üzrə dərsliyin

METODİK

VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N Ə Ş R



İÇİNDƏKİLƏR

DƏRSLİK KOMPLEKTİ HAQQINDA	3
DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU VƏ İKT-dən İSTİFADƏ İMKANLARI.....	4
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU.....	6
VIII SINİF ÜZRƏ İNFORMATİKA FƏNN KURİKULUMU	7
FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ	9
İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ	10
FƏNLƏRARASI İNTEQRASIYA CƏDVƏLİ.....	12
PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ	13
ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ PRİNSİPLƏRİ və ÜSULLARI	14

MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEKNOLOGİYASININ ŞƏRHİ

I. İNFORMASIYA.....	17
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	26
II. MULTİMEDİA	27
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	33
III. PROQRAMLAŞDIRMA.....	34
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	47
IV. KOMPÜTER	49
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	58
V. TƏTBİQİ PROQRAMLAR	60
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	74
VI. İNFORMASIYA CƏMIYYƏTİ VƏ INTERNET	75
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ	84
 GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR	86
MƏNBƏLƏR	95

DƏRSLİK KOMPLEKTİ HAQQINDA

VIII sinif üçün "İnformatika" dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənni üzrə təhsil programı (kurikulumu) əsasında hazırlanmışdır.

Dərsliklərin komplekt şəkildə nəşr olunması tədris prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün informasiya texnologiyalarından istifadə etməklə axtarışlara cəlb olunur, müstəqil olaraq araşdırma aparır, bunun üçün onlara fəal təlim şəraiti yaradılır. Bu isə şagirdlərin fərdi marağın nəzərə alınmaqla vacib olan həyatı bacarıqların formalasdırmasına, məntiqi, tənqidli və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağı artırır.

İnformatika fənni üzrə VIII sinif dərsliyi şagirdlərdə məntiqi, tənqidli, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni informasiya-kommunikasiya texnologiyalarının istifadə bacarıqlarının, həmçinin müasir programlaşdırma dilində alqoritmləşdirmə və programlaşdırma vərdişlərinin inkişafını ön plana çəkir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, qanuna uyğunluqlara əsasən proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalasdırır.

Dərslik komplektində informatika fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyaniliyi, müasirliyi, dil-üslub və qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında varislik, sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcılıq nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, ləkonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən şagirdlərin verilmiş tapşırıqları dəftərdə işləməsi nəzərdə tutulur.

Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.

DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU

Dərslikdə təlim materialları 6 tədris vahidi üzrə qruplaşdırılmışdır.

1. İNFORMASIYA
2. MULTİMİDİA
3. PROQRAMLAŞDIRMA
4. KOMPÜTER
5. TƏTBİQİ PROQRAMLAR
6. İNFORMASIYA CƏMİYYƏTİ VƏ INTERNET

DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU VƏ İKT-dən İSTİFADƏ İMKANLARI

Məktəblərin kompüter, Internet şəbəkəsi, noutbuk, proyektor və çoxlarının isə interaktiv lövhələrlə təchizatını nəzərə alaraq eksər dərsler İKT-dən istifadəyə əsaslanır. Dərsliyin 1-ci istisna olmaqla bütün tədris vahidlərində kompüterdən istifadə nəzərdə tutulur.

Dərsliyin birinci tədris vahidi informasiyanın kodlaşdırılması üsullarına, kodlaşdırılmış informasiyanın həcminin müəyyən edilməsinə, ədədi informasiyanın kodlaşdırılmasına, say sistemlərinin bir-biri ilə əlaqəsinə həsr edilir. Bu tədris vahidində şagirdlər bir say sistemindən digərinə keçməyi öyrənir, kompüterdə istifadə olunan say sistemləri barədə məlumat alırlar. Tədris vahidinin sonunda şagirdlər informasiyaların kodlaşdırılması üsullarını izah etməli, ədədlərin bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərməlidirlər.

İkinci tədris vahidi multimedia qurğularına, onların iş prinsipinə, multimedia təqdimatlarının hazırlanmasına həsr olunub. Dərslərin təşkili üçün kompüter sinfi lazımdır. Son iki dərsin izahati OpenOffice.org Impress programı əsasında aparılır. Əgər kompüterlərdə Microsoft Office paketi quraşdırılırsa, onda şagirdlər həmin tapşırıqları PowerPoint programında da yerinə yetirə bilərlər. Dərs ilinin sonunda hər bir şagird səs və videoun olduğu animasiyalı təqdimatlar hazırlamağı bacarmalıdır.

Üçüncü tədris vahidi programlaşdırma istiqamətini əhatə edir. Şagirdlər 5-7-ci siniflərdə əsasını LOGO programlaşdırma dili təşkil edən sadələşdirilmiş və dilimizə uyğunlaşdırılmış ALPLogo programlaşdırma mühitində iş bacarıqlarını mənimmişlər. Onlar əsas alqoritmik konstruksiyalarla tanış olmuşlar.

Övvəlki illərdə şagirdlərdən sadə programlaşdırma mühitində program tərtib edə bilmələri tələb olunurdusa, 8-ci sinifdə daha geniş imkanlara malik programlaşdırma dilində iş bacarıqlarının formalasdırılması nəzərdə tutulur. Bu baxımdan 8-ci sinifdən başlayaraq şagirdlər programlaşdırma üzrə bilik və bacarıqlarını daha geniş imkanları olan, peşəkar programlar yaratmağa imkan verən, eyni zamanda yetərinə sadə olan **Python** dili (əsasən "payton", bəzən isə "piton" kimi tələffüz olunur) əsasında təkmilləşdirəcəklər.

Hollandiyanın məşhur “Tiobe” şirkəti hər ay programlaşdırma dillərinin reytingini dərc edir. Son dövrlər Python dili 150 dil arasında 3-cü yerdə möhkəmlənib (<http://www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html>). Yeri gəlmışkən, indiyədək şagird və tələbələrə programlaşdırmanın əsaslarının öyrədilməsində geniş istifadə olunan Pascal dili bu siyahının aşağı hissələrində yerləşib. Bir çox ölkələrdə Python dilindən onun üstünlüklerinə görə geniş istifadə olunur. Bunun səbəbləri çoxdur. Bu dildə verilənlərin tipi azdır. Məsələn, *int* tipi ixtiyari uzunluqlu tam ədədlərlə, *float* tipi isə ixtiyari dəqiqliklı həqiqi ədədlərlə işləməyə imkan verir. Bu dilin başqa üstünlüklerini də göstərmək olar:

1. O, sərbəst (ödənişsiz) yayılır.
2. Nisbətən "cavan" olsa da, istər yeni öyrənənlər, istərsə də peşəkar programçılar arasında çox populyardır.
3. Sadə sintaksisə malik olduğundan öyrənilməsi asandır.
4. Bir sıra Avropa ölkəsində azyaşlı uşaqlara programlaşdırmanı öyrətmək üçün bu dildən istifadə olunur.
(http://www.dk.co.uk/nf/Book/BookDisplay/0,,9781409349402,00.html?/Computer_Coding_Made_Easy_Carol_Vorderman)
5. Bu dildə yazılmış kodu Windows, Mac OS X, Linux kimi müxtəlif əməliyyat sistemlərində icra etmək olur.

Müəllimlər Python programının son versiyasını *informatik.az* saytından, yaxud programın rəsmi saytından (<https://www.python.org/downloads/>) yükləyə bilərlər.

Dördüncü tədris vahidi kompüterin əməliyyat sisteminin obyektlərinə həsr olunub. Dərslərdə iş masasının nizamlanması yolları, faylların və qovluqların axtarış üsulları, informasiya modelinin ağac şəkli və bununla bağlı fayl sisteminin iyerarxik strukturu izah olunur.

Beşinci tədris vahidi bir neçə tətbiqi proqrama həsr olunub. 8-ci sinifdə şagirdlər qrafik redaktor kimi üçölçülü təsvirləri yaratmaq üçün **SketchUp** qrafik redaktoru ilə tanış olacaq, bu programda sadə üçölçülü təsvirlər hazırlamağı öyrənəcəklər. Programın imkanları çox genişdir. Bu programda şagirdlərə sadə qrafik redaktorlardan tanış olan qrafik primitivlərlə yanaşı, üçölçülü təsvirləri yaratmaq üçün xüsusi alətlər də var. Bu tədris vahidində şagirdlər mətn redaktorunda sənədə düstur və xüsusi simvollar əlavə etməyi də öyrənəcəklər. İki dərs isə elektron cədvəlin əsas elementlərinin öyrənilməsinə həsr olunub. Şagirdlər mətn redaktorunda düsturların mətn sənədinə əlavə olunması ilə tanışlıqdan sonra elektron cədvəldə düsturlar vasitəsilə hesablamalar aparmağı və xanaların bir-biri ilə bağlanması öyrənəcəklər.

Altıncı tədris vahidi informasiyanın kompüterdə emalına, İnternet xidmətlərinə, şəbəkələrin növlərinə aididir. Sonuncu mövzuda informasiya inqilablarından və informasiya cəmiyyətinə keçidən danışılır. Dərsin sonunda isə şagirdlərə geniş və maraqlı yay layihəsi verilir.

DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDİ	MÖVZULAR
1. İNFORMASIYA	1. İnformasiyanın kodlaşdırılması 2. 2-lük, 8-lük və 16-lıq say sistemləri 3. Bir say sistemindən başqasına keçid 4. İnformasiyanın ölçülməsi
2. MULTİMEDİA	5. Multimedia qurğuları 6. Elektron təqdimatda animasiya 7. Təqdimatda səs və video
3. PROQRAMLAŞDIRMA	8. Proqram necə hazırlanır 9. Python dilində ilk proqram 10. Proqramda kəmiyyətlər 11. Şərt operatoru 12. Proqramda dövr
4. KOMPÜTER	13. İş masasının nizamlanması 14. İnformasiya modelinin ağac forması 15. Faylların axtarışı 16. Məsələ həlli
5. TƏTBİQİ PROQRAMLAR	17. Üçölçülü qrafika 18. Tillər və üzlər 19. Üçölçülü modellərin qurulması 20. Mətn redaktorunun obyektləri 21. Elektron cədvəl 22. Düsturlarla iş
6. İNFORMASIYA CƏMIYYƏTİ VƏ İNTERNET	23. İnformasiyanın emalı mərhələləri 24. Komputer şəbəkələri 25. Internet xidmətləri 26. Cəmiyyətin informasiyalasdırılması

VIII SINIF ÜZRƏ İFORMATİKA FƏNN KURİKULUMU

VIII sinfin sonunda şagird:

- informasiyaların kodlaşdırılması üsullarını izah edir və bir say sistemindən digərinə keçidə aid nümunələr göstərir;
- informasiyanın emalı mərhələlərinə dair biliklərini nümayiş etdirir;
- obyektin informasiya modelinin "ağac" formasında təsvirinə dair bacarıqlar nümayiş etdirir;
- programın hazırlanması mərhələlərini izah edir və tərtib etdiyi programı kompüterdə icra edir;
- multimedia qurğularının funksiyalarını, iş prinsiplərini, fayl və qovluqların axtarışı prosesini şərh edir, iş masasını nizamlayır;
- qrafik və mətn redaktöründə obyektlərlə işləyir, elektron cədvəlin əsas elementlərində işi nümayiş etdirir;
- şəbəkə növlərini, strukturunu izah edir, Internetin əsas xidmət programları ilə işləyir;
- informasiyalasdırma proseslərinin mahiyyəti və mərhələlərinə aid biliklər nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. İnfomasiya və infomasiya prosesləri

Şagird:

1.1. İnfomasiyaların kodlaşdırılması haqqında biliklərini nümayiş etdirir.

1.1.1. İnfomasiyaların kodlaşdırılması üsullarını izah edir.

1.1.2. İnfomasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.

1.1.3. Müəyyən üsullarla kodlaşdırılmış infomasiyanın həcmini ölçür.

1.2. İnfomasiya və infomasiya emalı haqqında biliklərini nümayiş etdirir.

1.2.1. İnfomasiyaların emalı mərhələlərini sadalayır.

1.2.2. İnfomasiyaların emalı mərhələlərini izah edir.

1.2.3. İnfomasiyaların emalı mərhələlərini nümunələrlə şərh edir.

2. Formallaşdırma, modelləşdirmə, alqoritmlaşdırma və programlaşdırma

Şagird:

2.1. Obyektin infomasiya modelinin yaradılmasına dair bacarıqlar nümayiş etdirir.

2.1.1. Obyektin infomasiya modelinin "ağac" formasını izah edir.

2.1.2. İnfomasiya modelinin "ağac" formasında təsvirini nümunələrlə şərh edir.

2.1.3. Obyektin infomasiya modelini "ağac" formasında ifadə edir.

2.2. Alqoritmlaşdırma və programlaşdırmanın əsas məsələlərinə yiyləndiyini nümayiş etdirir.

2.2.1. Program təminatının mahiyyətini şərh edir.

2.2.2. Proqramların hazırlanması mərhələlərini izah edir.

2.2.3. Verilmiş məsələnin programını tərtib edir.

2.2.4. Tərtib edilmiş programın kompüterdə icrasını nümayiş etdirir.

3. Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri

Şagird:

3.1. Kompüterin, sistem programlarının ümumi iş prinsiplərinə dair bacarıqlar nümayiş etdirir.

3.1.1. Multimedia qurğularının funksiyalarını, iş prinsiplərini şərh edir.

3.1.2. Qovluq və faylların axtarışı prosesini müxtəlif əlamətlərə görə şərh edir.

3.1.3. İş masasını müxtəlif parametrlərə görə nizamlayır.

3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.

3.2.1. Qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.

3.2.2. Mətn redaktorunda obyektlərlə işləmək bacarığını nümayiş etdirir.

3.2.3. Slaydlara yeni komponentlər, effektlər əlavə edir.

3.2.4. Elektron cədvəlin əsas elementlərini nümayiş etdirir.

3.3. Kommunikasiya texnologiyalarından istifadə bacarıqları nümayiş etdirir.

3.3.1. Kompüter şəbəkələrinin növlərini, strukturlarını izah edir.

3.3.2. İnternetin əsas xidməti proqramları ilə işləyir.

4. Cəmiyyətin informasiyalasdırılması

Şagird:

4.1. İnfomasiya cəmiyyətinin formalasdırılmasına dair biliklər nümayiş etdirir.

4.1.1. İnfomasiyalasdırma proseslərinin mahiyyətini izah edir.

4.1.2. İnfomasiyalasdırma proseslərinin mərhələlərini fərqləndirir.

4.1.3. İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.

FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə edilən illik planlaşdırma nümunəsi verilmişdir. İş planı həftədə 1 saat olmaqla ildə 34 həftəyə və ya 34 saatə nəzərdə tutulmuşdur. Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə edilən illik planlaşdırılma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

TƏDRİS VAHİDİ, BÖLMƏ VƏ MÖVZULAR	1. INFORMASIYA	Məzmun xətti 1		Məzmun xətti 2		Məzmun xətti 3			M.x.4			saat
		M.st. 1.1	M.st. 1.2	M.st. 2.1	M.st. 2.2	M.st. 3.1	M. st. 3.2	M. st. 3.3	M.st. 4.1	M.st. 4.1	M.st. 4.1	
	1. İnfomasiyanın kodlaşdırılması	+										1
	2-lik, 8-lik və 16-lik say sistemləri		+									1
	3. Bir say sisteminin başqaşına keçid		+									1
	4. İnfomasiyanın ölçülmesi		+									1
	5. Kiçik summativ qiymətləndirme											
	6. Multimedia qurğuların						+					1
	7. Elektron təqdimatda animasiya								+			1
	8. Təqdimatda səs və video								+			2
	10. Kiçik summativ qiymətləndirme											
	11. Program necə hazırlanır			+	+							1
	12. Python dilində ilk program					+	+					1
	13. Programda kamiiyyətlər					+	+					1
	14. Şərt operatoru					+	+					1
	15. Proqramda dövr					+	+					2
	17. Kiçik summativ qiymətləndirme											
	18. İş masasının nizamlanması							+				1
	19. İnfomasiya modelinin ağac forması			+	+	+						1
	20. Fayllann axtarışı							+				1
	21. Məsələ həlli			+								1
	22. Kiçik summativ qiymətləndirme											
	23. Üçölcülü qrafika							+				1
	24. Tillar və üzər							+				1
	25. Üçölcülü model-lərin qurulması							+				1
	26. Matx redaktörünün obyektləri								+			1
	27. Elektron cədvəl								+			1
	28. Düsturlarla iş							+				1
	29. Kiçik summativ qiymətləndirme											
	30. İnfomasiyanın emali mərhəbləri		+	+	+							1
	31. Komputer şəbəkələri								+			1
	32. Internet xidmətləri									+		1
	33. Camiyətin infomasiyalasdırılması									+	+	1
	34. Kiçik summativ qiymətləndirme											

CƏMI 34 saat

İLLİK PLANLAŞDIRMA NÜMUNESİ

İnteqrasiya		Resurslar	Qiymatlaşdırma üsul və vasitələri	Tarix
Mövzular	Fasil	Mövzuya ayrılmış vaxt		
1.1.1	1. İNFORMASIYA	A-d. 2.2.3 İnformasiyanın kodlaşdırılması	Dərslik, kompüter sınıfı, projektor, təqdimat Elektron resurslar: Sezar sınıfı https://www.youtube.com/watch?v=k_oyfNNVHfI	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat varəq). Rubrik (nailiyyət səviyyələri üzrə qiymatlaşdırma şkalası). Tapşırıqlar (çalışmalar)
1.1.2		2-tlik, 8-lik Riy. – va 16-hıq say sistemləri	Dərslik, kompüter, projektor, təqdimat	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat varəq). Rubrik (nailiyyət səviyyələri üzrə qiymatlaşdırma şkalası). Tapşırıqlar (çalışmalar)
1.1.2		Bir say sistemindən başqa sına keçid	Dərslik, kompüter, projektor, interaktiv lövhə, ActivInppire programı, flipchart	Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat varəq). Rubrik (nailiyyət səviyyələri üzrə qiymatlaşdırma şkalası). Tapşırıqlar (çalışmalar)

ILLİK PLANLAŞDIRMA NÜMUNESİ

İnteqrasiya	Resurslar	Qiymətləndirmə üsul və vasitələri	Tarix
Mövzuya ayrılmış vaxt			
Mövzular	1. INFORMASIYA	Şəfahi sual-cavab (şəfahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi). Rubrik (nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası). Tapşırıqverma (çalışınan kompüterdə)	Oktiyabrin 2-ci haftası 1 saat
Fəsil	2. MULTİMƏDİA	Qiymətləndirmə vərəqləri – test	Oktiyabrin 3-cü haftası 1 saat
Mövzular üzrə reallaşdırılan standartlar	3.1.1. Multimedia qurğuları	Şəfahi sual-cavab (şəfahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi). Rubrik (nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası). Tapşırıqverma (çalışınan kompüterdə)	Oktiyabrin 4-ci haftası 1 saat

FƏNLƏRƏRASI İNTƏQRASİYA CƏDVƏLİ

TƏDRİS VAHİDİ, BÖLMƏ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1. İNFORMASIYA	1. İnfomasiyanın kodlaşdırılması	A-d. – 2.2.3
	2. 2-lik, 8-lik və 16-lıq say sistemləri	Riy. – 1.2.2
	3. Bir say sistemindən başqasına keçid	Riy. – 1.2.2
	4. İnfomasiyanın ölçülməsi	Az.t. – 1.2.2
2. MULTİMEDİA	5. Multimedia qurğuları	Tex. – 2.1.1
	6. Elektron təqdimatda animasiya	A-d. – 1.2.1, Biol. – 4.2.2
	7. Təqdimatda səs və video	A-d. – 1.2.1, Biol. – 4.2.2,
3. PROQRAMLAŞDIRMA	8. Proqram necə hazırlanır	
	9. Python dilində ilk proqram	
	10. Proqramda kəmiyyətlər	
	11. Şərt operatoru	
	12. Proqramda dövr	
4. KOMPÜTER	13. İş masasının nizamlanması	
	14. İnfomasiya modelinin ağac forması	Az.t – 2.1.2 , 4.1.2 Biol. – 1.1.4, Cogr. – 2.1.4, 3.2.4
	15. Faylların axtarışı	
	16. Məsələ həlli	
5. TƏTBİQİ PROQRAMLAR	17. Üçölçülü qrafika	Riy. – 3.1.5, 3.2.1
	18. Tillər və üzlər	Riy. – 3.2.1, 3.2.2
	19. Üçölçülü modellərin qurulması	Riy. – 3.2.1, 3.2.2
	20. Mətn redaktorunun obyektləri	
	21. Elektron cədvəl	
	22. Düsturlarla iş	
6. İNFORMASIYA CƏMIYYƏTİ VƏ INTERNET	23. İnfomasiyanın emalı mərhələləri	Tex. – 2.1.1, Əd.-t – 2.2.1
	24. Kompüter şəbəkələri	
	25. Internet xidmətləri	
	26. Cəmiyyətin infomasiyalasdırılması	A-d. – 1.2.4, Əd.-t – 2.2.1

A-d. – Azərbaycan dili, Riy. – Riyaziyyat, Tex. – Texnologiya, Az.t. – Azərb. tarixi, Coqr. – Coğrafiya, Əd.-t – Ədəbiyyat, Biol. – Biologiya

PRAKTİK DƏRSLƏRİN TƏŞKİLİ

İnformatika dərslərində praktik işlər kompüter sinfında keçirilir. Şagirdlər praktik işləri yerinə yetirən zaman əldə etdikləri uyğun nəzəri bilikləri dərinləşdirir, onların dəqiqliyini yoxlayır, tətbiqi proqramlar və kompüterin aparat təminatı ilə iş bacarıqlarını təkmilləşdirirlər.

Praktik işlər nəzəriyyə ilə həyatı bacarıqlar arasında körpü rolunu oynayır, müstəqil fəaliyyəti inkişaf etdirir, şagirdlərdə xüsusi bilik və bacarıqların formallaşmasına xidmət etməklə yanaşı, onlarda informatika haqqında bir elm kimi təsəvvürləri formallaşdırır.

İnformatika dərslərində sistematik olaraq praktik fəaliyyətin təşkil edilməsi bir çox mühüm didaktik vəzifələri yerinə yetirir:

- Praktik işlər həm hər bir şagirdin fərdi keyfiyyətlərini üzə çıxarıır, onların hazırlıq səviyyələrini müəyyən etməyə şərait yaradır, həm də kompüterdə iş vərdişlərinin formallaşmasına yardım edir.
- Praktik işlər şagirdlərdə texniki təfəkkürü inkişaf etdirir, ümumtəhsil hazırlığını yüksəldir.
- Praktik işlərin araşdırma xarakteri şagirdlərdə tədqiqatçılığa marağın artmasına xidmət edir.

Praktik dərsləri təşkil edərkən müəllimin aşağıdakı mərhələlərə diqqət yetirməsi məqsədə uyğundur:

Giriş (aktivləşdirmə)

Müəllim dərsin mövzusunu, reallaşdırılacaq alt standartlara əsasən təlim nöticələrini müəyyən edir, şagirdlər qarşısında problem suallar qoyur, problemin həlli fərziyyələrini müzakirə edir, uyğun tapşırıqlar sistemini formallaşdırır, praktik fəaliyyət barədə təlimat və metodik tövsiyələr verir.

Şagirdlərin müstəqil praktik fəaliyyəti

Şagirdlər verilmiş tapşırığın yerinə yetirilmə yollarını müəyyən edirlər və bu istiqamətdə zəruri praktik fəaliyyət göstərirlər.

Yekun hissə

Müəllim şagirdlərin işlərini təhlil edir, onların səhvərini və bu səhvərin başvermə səbəblərini müəyyən edir. Ümumiləşmə apararaq nöticələr çıxarır.

Praktik işlərin yerinə yetirilməsi frontal, yaxud diferensiallaşmış iş formaları ilə təşkil edilə bilər.

Frontal iş zamanı bütün sınıf eyni bir tapşırığı yerinə yetirir. Ona görə də təlimat bütün sınıf ümumi olaraq verilir.

Diferensiallaşmış iş formasının təşkili üçün sınıf qruplara bölünür və qrupların hazırlıq səviyyəsində asılı olaraq müvafiq tapşırıqlar verilir.

Praktik iş zamanı təhlükəsizlik texnikası qaydalarına və əmək gigiyenəsinə riayət edilməsi müəllimin ciddi nəzarətində olmalıdır.

ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ PRİNSİPLƏRİ VƏ ÜSULLARI

Azərbaycan Respublikası təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli 8/2 qərarı əsasında Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası təsdiq olunmuşdur.

Qiymətləndirmə təlim prosesinin ən mühüm mərhələlərindən biridir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik, şəffaf olmalıdır.

Fənn kurikulumlarına görə, qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, onu idarə edən vacib amil kimi meydana çıxır. Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. Məktəbdaxili qiymətləndirmə *diaqnostik, formativ və summativ* qiymətləndirmələrdən ibarətdir.

Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Söhbət	Kompyuter nədir? Kompyuterin əsas qurğuları hansıdır?
Müşahidə	Dərs zamanı hər hansı bir məsələ barədə öz şəxsi fikrini, təsəvvürlərini, fərziyyələrini, proqnozlarını və s. bildirir.
Müsahibə	Sözü anlamaq və ifadə etmək bacarığının yoxlanılması (informasiya mədəniyyəti, İKT həyatımızda və s.).
Tapşırıqlar	Şagirdlərə verilmiş hər hansı bir sualın yazılı cavabının tələb olunması, kompyuterdə yerinə yetirilməsi, təqdimatların hazırlanması və s.

Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda saxlanılır.

Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmış fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr

Metodlar	Vasitələr
Müşahidə	Müşahidə vərəqləri
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə	Çalışmalar
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Oxu	Dinləmə üzrə qeydiyyat vərəqi
	Oxu üzrə qeydiyyat vərəqi
Yazı	Yazı bacarıqlarının inkişafı üzrə qeydiyyat vərəqi
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası
Şifahi və yazılı təqdimat	Meyar cədvəli
Test	Test tapşırıqları
Özünüqiymətləndirmə	Özünüqiymətləndirmə vərəqləri

Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”nda və “Məktəbli kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.

Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəfətəri”ndakı qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayıv və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

- hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;
- hər yarımlin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur.

Hər bir fənn üzrə kiçik summativ qiymətləndirmə həmin fənnin tədris olunduğu 1 (bir) dərs saatı ərzində aparılır.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkalə ilə ölçülür.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablaşdırıcı biləcəyi suallar aid edilir.

3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandırma biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın summativ qiymətləndirmədə topladığı balların 2, 3, 4, 5 qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir (Qaydalar 4.19-ci bənd):

Bal aralığı	Qiymət
[0-30]	2 (qeyri-kafi)
(30-60]	3 (kafi)
(60-80]	4 (yaxşı)
[80-100]	5 (əla)

Yarımillik və illik qiymətlərin hesablanması

Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarımillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarımillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n}$$

Y - təhsilalanın yarımillik üzrə balını;

$ksq_1, ksq_2, \dots, ksq_n$ - hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdarı;

n - kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanılan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

BSQ - hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

**MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ
TEXNOLOGİYASININ ŞƏRHİ**

**TƏDRİS VAHİDİ – 1
İNFORMASIYA**

**TƏDRİS VAHİDİ ÜZRƏ
REALLAŞDIRILACAQ ALT STANDARTLAR**

- 1.1.1. İnformasiyaların kodlaşdırılması üsullarını izah edir.
- 1.1.2. İnformasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.
- 1.1.3. Müəyyən üsullarla kodlaşdırılmış informasiyanın həcmini ölçür.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **4 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 1 / Mövzu 1: İNFORMASIYANIN KODLAŞDIRILMASI

ALT STANDARTLAR	1.1.1. İnformasiyaların kodlaşdırılması üsullarını izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• İnformasiyanın kodlaşdırılması üsullarını izah edir.• Verilmiş informasiyani təqdim edilən üsulla kodlaşdırır.




- A:** Dərsin əvvəlində şagirdləri aktivləşdirmək üçün kodlaşdırma barədə suallar vermək olar. Məsələn, dərslikdə verilən sualları: "Əlifba nədir? Azərbaycan dilinin

tarixində hansı əlifbalardan istifadə olunmuşdur?" Müəllim digər suallarla şagirdləri düzgün cavaba istiqamətləndirə bilər. "Əlifba insanların danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemidir. Hərflərin müəyyən qayda ilə düzülüyü əlifba adlanır" (<http://az.wikipedia.org/wiki/%C6%8Flifba> saytından).

Hansı əlifbalardan istifadə olunub:

- 1929-cu ildək – ərəb(Cənubi Azərbaycanda indi də)
1929 – 1939 – latin
1939 – 1991 – kiril
1991-ci ildən – latin

Hazırda dövriyyədə olan 5 manatlıq əsginasın arxa üzündəki yazılar haqqında sualı cavablandırıran zaman proyektordan istifadə edilməsi tövsiyə olunur. Orada türk xalqlarının qədim əlifbası olan "Orxon-Yenisey əlifbası" ilə yazılmış "Gül Tegin" kitabəsindən bir parça verilib: "Türk millətinin adı, sanı yox olmasın deyə atam Xaqqanı və anam Xatunu ucaltmış olan Tanrı, dövlət verən Tanrı Türk millətinin adı sanı yox olmasın deyə, məni o taxta oturtdu. Tanrı lütf etdiyi üçün, mən də qutlu olduğum üçün Xaqqan oldum".



B Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlərə eyni bir sözün – "Araz" sözünün müxtəlif kodları verilib.

Şagirdlərə başqa tapşırıq da vermək olar.

Sınıfı kiçik qruplara böldükdən sonra hər qrupa hər hansı bir sözü müxtəlif üsullarla kodlaşdırmağı təklif etmək olar. Sonra qruplar kodlaşdırma vərəqlərini bir-birinə ötürür və kodu açmağa çalışırlar.

C 3, 5-7 siniflərdə şagirdlər kodlaşdırma barədə müəyyən məlumat almışlar. "1.1.1. İnforsasiyaların kodlaşdırılması üsullarını izah edir" standartı ancaq kompüterlərdə həyata keçirilən kodlaşdırmanı deyil, ümumilikdə istənilən inforsasiyanın kodlaşdırılmasını əhatə edir. Müəllim izahatı əvvəlcədən hazırlanmış təqdimat vasitəsilə apara bilər. Təqdimatda inforsasiyanın kodlaşdırılması üsullarından, simvollu kodlaşdırmanın növlərindən söhbət açmaq olar.

İnformasiyanı kodlaşdırmaq üçün çox zaman üç üsuldan istifadə edilir: 1) qrafik (şəkillər və işarələr vasitəsilə); 2) ədədi (ədədlər vasitəsilə) və 3) simvol (əlifba, yaxud digər simvollar vasitəsilə). Qeyd etmək lazımdır ki, kompüterdə tamamilə bir-birindən fərqli müxtəlif informasiyalar – şəkillər, cədvəllər, mətnlər, diaqramlar, qrafiklər, səs, video və s. emal edilir. Əslində, kompüterlər yalnız rəqəmlərlə ifadə olunmuş informasiya ilə işləyir və kompüterin yaddaşında rəqəmlərdən başqa heç bir simvol olmur. Odur ki istənilən informasiya (səs, mətn, şəkil, qrafik və s.) kompüterə daxil edilərkən vahid standart formaya salınır. Daha doğrusu, bütün növ informasiyalar çevrilərək kompüterin yaddaşında yalnız iki işaret – 0 və 1 rəqəmləri vasitəsilə ifadə olunmuş formada saxlanılır.

Əlavə məlumat

Sezar şifri ən qədim şifrlərdən biridir. Məşhur Roma sərkərdəsi Yuli Sezar öz yazışmalarında indi onun adını daşıyan şifrdən istifadə edirdi: əlifbanın hərfi çevre boyunca saat əqrəbi istiqamətində yazılırdı, hər bir hərfin altında isə ondan müəyyən simvol sayı qədər məsafədə yerləşən hərf göstərilirdi (şəkildə təsvir olunan kimi). Bundan sonra şifrlənəcək mətndə hər bir hərf ikinci cərgədəki uyğun hərfə əvəz olunurdu. Boşluq və durğu işarələri dəyişdirilmirdi. Belə şifrləməyə sürüşmə üsuluyla şifrləmə də deyilir.



D Dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər əlifbalarla bağlı cədvəl hazırlamalıdır; cədvəlin bir sütununda əlifbaların adlarını, ikinci sütunda isə hər əlifbaya uyğun hərfələri (simvolları) yazmalıdır. Təxminən belə cədvəl alınmalıdır:

Morze əlifbası	.	–
İkililik say sistemi	0, 1	
İngilis əlifbası	A, B, C, D, E, F	
Azərbaycan əlifbası	A, B, C, Ç, Ö, Ş, Ğ, İ	

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda verilmiş tapşırıqlar yerinə yetirilə bilar.

Qiymətləndirmə meyarları:
İzahetmə, kodlaşdırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Kodlaşdırma üsullarını izah etməkdə çətinlik çəkir.	Kodlaşdırma üsullarından bəzilərini izah edir.	Əsas kodlaşdırma üsullarını izah edərkən kiçik səhv'lərə yol verir.	Əsas kodlaşdırma üsullarını düzgün izah edir.
Verilmiş informasiyanı göstərilmiş üsulla kodlaşdırmaqda çətinlik çəkir.	Verilmiş informasiyanı göstərilmiş üsulla müəllimin köməyi ilə kodlaşdırır.	Verilmiş informasiyanı göstərilmiş üsulla kodlaşdırıarkən kiçik səhv'lərə yol verir.	Verilmiş informasiyanı göstərilmiş üsulla düzgün kodlaşdırır.


Elektron resurslar

1. Sezar şifri: https://www.youtube.com/watch?v=k_oyfNJNVHI

Dərs 2 / Mövzu 2: 2-lik, 8-lik və 16-liq SAY SİSTEMLƏRİ

"Say sistemləri" mövzusu ədədlər nəzəriyyəsi ilə birbaşa bağlıdır. Lakin, orta məktəb riyaziyyat kursunda bu nəzəriyyə qismən tədris olunur. Bu mövzunun informatika kursunda öyrənilməsinin əsas səbəbi ədədlərin kompüterin yaddaşında təsviri üçün, əsasən, ikilik say sistemindən istifadə olunmasıdır. Bir say sistemindən digərinə keçmə qaydalarını bilərək ədədləri asanlıqla müxtəlif say sistemlərində göstərmək olar. Bu mövzular informatikanın, eləcə də programlaşdırmanın ənənəvi mövzularındanandır.

ALT STANDARTLAR	1.1.2. İnfomasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • 2-lik say sistemində yazılmış ədədi 8-lik və 16-liq say sistemlərində təsvir edir.



A Dərsin əvvəlində şagirdlərə mövqeli say sistemləri barədə biliklərini yada salmaq üçün müxtəlif suallar verilə bilər. Müəllim suallarla müraciət edə bilər: "Nəyə görə bu say sistemlərini mövqeli adlandıırlar?", "Ön böyük üçrəqəmli ikilik, səkkizlik, onaltılıq ədədlər hansılardır?" (111_2 , 777_8 , FFF_{16}). Şagirdlərə 10-luq say

sistemindən 2-lük, 8-lük və 16-lıq say sistemlərinə ədədlərin keçirilməsinə aid misallar vermək faydalı olardı.

- B** Şagirdlər dərsliyin "Addım-addım" bölümündə 2-lük və 8-lük say sistemlərində ədədləri yanaşı yazış müqayisə etməlidirlər. Nəticədə belə cədvəl alınmalıdır:

8-lük	2-lük
0	000
1	001
2	010
3	011
4	100
5	101
6	110
7	111
10	1000

"Nə üçün 8-lük say sisteminin ən böyük rəqəminə 2-lük say sistemində ən böyük üçrəqəmli ədəd uyğun oldu?" sualının cavabı belə ola bilər: "2-lük say sistemində ən böyük üçrəqəmli ədəd 111-dir, yəni 7-dir. Bu da 8-lük say sisteminin ən böyük rəqəmidir".

- C** Müəllimin dərsi izahı zamanı alınan cədvəldən istifadə etməsi tövsiyə olunur. Həmin cədvəldən istifadə edib bu say sistemlərinin birindən digərinə asanca keçmək mümkündür. Dərsliyin bu bölümündə 2-lük say sistemindən 8-lük say sisteminə və tərsinə keçmə üsulu göstərilib.

Müəllim şagirdlərə kompüterdə bu keçiddən istifadə olunmağın səbəbini izah edə bilər: böyük onluq ədədlərin ikilik kodu uzundur. Bu səbəbdən onları kompüterlərdə 8-lük və 16-lıq kodlarla əvəz edirlər.

Müəllim ikilik say sistemində ədədlərin toplanması və vurma qaydaları ilə şagirdləri tanış edə bilər.

- D** Dərsliyin "Araşdırma-öyrənək" bölümündə şagirdlər 11110111011 , 101010101 və 111111 ikilik ədədlərini onaltılıq say sisteminə keçirməlidirlər.

$$\begin{array}{r} \textcolor{red}{0} \textcolor{red}{1} \textcolor{red}{1} \textcolor{red}{1} \textcolor{red}{0} \textcolor{red}{1} \textcolor{red}{1} \textcolor{red}{0} \textcolor{red}{1} \textcolor{red}{1} \\ \textcolor{red}{\smash{\overbrace{}^{7}}} \textcolor{red}{\smash{\overbrace{}^{B}}} \textcolor{red}{\smash{\overbrace{}^{B}}} \end{array} = 7BB_{16}$$

Həmin qayda ilə $101010101_2 = 155_{16}$, $111111_2 = 3F_{16}$

$$A54_{16} = 101001010100_2; 21E_{16} = 1000011110_2; 34AD_{16} = 0011010010101101_2$$

- E** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda verilmiş tapşırıqlar yerinə yetirilir.


- $14_{10} = 1110_2 = 16_8 = E_{16}$
- $2014_{10} = 1111011110_2 = 3736_8 = 7DE_{16}$.
- $54321_8 = 101100011010001_2$, $545253_8 = 1011001010101011_2$,
 $777_8 = 11111111_2$, $1010001_8 = 100000100000000001_2$
- $11101110101001101001100110101_2 = 3565151465_8$,
 $110110110000110001011010101_2 = 666061325_8$,
 $111011101010011_2 = 73523_8$.
- $A54_{16} = 5124_8; 21E_{16} = 1036_8; 34AD_{16} = 32255_8$

Oiymatləndirmə meyarları: Təsviretmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
2-lik ədədi 8-lik və 16-lıq say sistemlərində təsvir etməkdə çətinlik çəkir.	2-lik ədədi 8-lik və 16-lıq say sistemlərində təsvir edərkən səhv'lərə yol verir.	2-lik ədədi 8-lik və 16-lıq say sistemlərində təsvir edərkən kiçik səhv'lərə yol verir.	2-lik ədədi 8-lik və 16-lıq say sistemlərində düzgün təsvir edir.

Dərs 3 / Mövzu 3: BİR SAY SİSTEMİNDEN BAŞQASINA KEÇİD

ALT STANDARTLAR	1.1.2. İnfomasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Bir say sistemində yazılın ədədi başqa say sistemində təsvir edir.



A Ədədləri 10-luq say sistemindən 2-lik, 8-lik və 16-lıq say sistemlərinə şagirdlər artıq keçirə bilirlər. Bu dərsə motivasiya yaratmaq üçün bir neçə müxtəlif say sistemində yazılmış ədədlərin açıq yazılış formasını şagirdlərə göstərmək tövsiyə olunur. Müəllim şagirdlərə bu yazılışlar haqqında suallar verə bilər. Məsələn: "Onları nə birləşdirir?"

B Dərsliyin bu bölümündə ədədin açıq yazılış formasından danışılır. Bu yazılış forması şagirdlərə riyaziyyatdan da tanışdır.

C "Fəaliyyət" bölümündə şagirdlər açıq yazılışdan istifadə edərək verilmiş ədədləri 10-luq say sistemindən keçirməlidirlər.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə daha çətin tapşırıq vermək olar: tənliyi həll edin.

$$122_8 = 82_x$$

Tənliyi həll etmək üçün sağ və sol tərəfdə olan ədədləri açıq formada yazmaq lazımdır:

$$1 \cdot 8^2 + 2 \cdot 8^1 + 2 \cdot 8^0 = 8 \cdot x^1 + 2 \cdot x^0$$

Sadə çevirmələrdən sonra alınır: $8x + 2 = 82 \Rightarrow 8x = 80 \Rightarrow x = 10$. Deməli, bərabərliyin sağındakı ədəd onluq say sistemində göstərilib.

D Dörsliyin "Araşdırma-öyrənək" bölümündə Calculator programı vasitəsilə ədədləri bir say sistemindən digərinə keçirmək təklif olunur.

E Şagirdlər özlərini qiymətləndirmək üçün mövzunun sonunda verilmiş tapşırıqları yerinə yetirə bilərlər.

$$3. \ 321_{10} = 636_7$$

4. Ədədlərin arasında ən böyüyünü və ən kiçiyini müəyyən etmək üçün onların hamisini eyni say sistemə (məsələn, 10-luq say sistemində) keçirmək lazımdır:

$$3D7_{16} = 983_{10}, 10010111_2 = 151_{10}, 375_8 = 253_{10} \text{ və } 13424_5 = 1114_{10}. \text{ Deməli,} \\ \min = 10010111_2, \max = 13424_5$$


5. a) $210_3, 211_3, 212_3$ b) $8A_{16}, 8B_{16}, 8C_{16}$ c) $10010111_2, 1001100_2, 1001101_2$
d) $356_8, 357_8, 360_8$ e) $233_5, 234_5, 240_5$ f) $134_6, 135_6, 140_6$ g) $246_9, 247_9, 248_9$

Oiyatlınlardan meyarları: təsviretmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bir say sistemində verilmiş ədədi digər sistemdə təsvir edərkən çətinlik çəkir.	Bir say sistemində verilmiş ədədi digər sistemdə müəllimin köməyi ilə təsvir edir.	Bir say sistemində verilmiş ədədi digər sistemdə təsvir edərkən səhv'lərə yol verir.	Bir say sistemində verilmiş ədədi digər sistemdə düzgün təsvir edir.

Dörs 4 / Mövzu 4: İNFORMASIYANIN ÖLÇÜLMƏSİ

ALT STANDARTLAR	1.1.3. Müəyyən üsullarla kodlaşdırılmış informasiyanın həcmini ölçür.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Müxtalif üsullarla kodlaşdırılmış informasiyanın həcmini müəyyən edir.



A Mövzuya motivasiya yaratmaq üçün şagirdlərin diqqətini dərslikdə olan şəkli yönəltmək olar. Girişdə məşhur rəvayətin bir parçası verilmişdir. Rəvayətə görə, Makedoniya çarı II Filipp spartalılara uzun mesaj göndərmişdir. Spartalılar isə ona qısa, daha doğrusu, ləkənək cavab vermişdir. "Ləkənək" yiğcam danişq tərzi deməkdir. Böyük həcmdə informasiya gec emal (təhlil) olunur. Ona görə də informasiyanın həcmini mümkün qədər az etməyə çalışmaq lazımdır.

Dərsə başqa cür də başlamaq olar. Şagirdlərə kompüterdə 8-lik, 16-lik say sistemlərinin istifadəsi barədə sual vermək olar: "Sizcə, kompüterlərdə nə üçün 8-

lik və 16-lıq say sistemlərində də istifadə olunur?" Büyük onluq ədədlərin ikilik say sistemində yazılışı uzun alındığından kompüterdə həmin kodu 8-lık və çox zaman 16-lıq say sistemlərində təsvir edirlər. Məsələn, onluq say sistemində 679934567 ədədinin ikilik kodu 101000100001101111101001100111, onun 16-lıq say sistemində yazılışı isə 2886FA67 olur.

B Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlər riyazi dildən (düsturlardan) istifadə etməklə verilmiş informasiyaları yiğcam formada yazmalı və hər mətndə istifadə olunan simvolların sayını müəyyən etməlidirlər.


1. *Toplananların yerini dəyişikdə cəm dəyişmir. $a+b=b+a$ (mətnlə yazdıqda 45 simvol və düsturla yazdıqda isə 7 simvol).*

2. *Orta sürət gedilən yolun bu yolun gedilməsinə sərf olunan zamana nisbətinə bərabərdir. $v=S/t$ (uyğun olaraq 85 və 5 simvol).*

3. *Su molekulu iki hidrogen, bir oksigen atomundan ibarətdir. H_2O (58 və 3 simvol)*

C Dərsliyin bu bölümündə müxtəlif kodlaşdırma üsulları barədə informasiya verilir. 9-cu sinifdə 1.1.3 Müxtəlif xarakterli informasiyaların həcmini ölçür standartı nəzərdə tutulduğundan bu dərsdə ancaq mətnlərin kodlaşdırılmasından danışılır. Qrafik və səs informasiyalarının kodlaşdırılmasına aid materialların isə 9-cu sinifdə verilməsi nəzərdə tutulur.

D "Araşdırmaq-öyrənək" bölümündə eyni mətnin müxtəlif cür kodlaşdırmasına aid tapşırıq verilir.



Şagirdlər bu tapşırığı yerinə yetirdikdən sonra nəticəyə gəlməlidirlər ki, ən az yer tutan fayl NotePad (Блокнот) programında yazılmış mətndir. Həmin fayl .txt uzantısı ilə saxlanılır. Bu programda mətnin simvollarına formatlama tətbiq olunmur.

E Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

1. 8 bitlə neçə müxtəlif simvolu kodlaşdırmaq mümkündür? $2^8=256$. Deməli, 256 simvol.

2. UNICODE kodlaşdırmasında istifadə olunan üsulla neçə müxtəlif simvol kodlaşdırmaq olar? UNICODE kodlaşdırmasında hər simvol üçün 2 bayt= 16 bit ayrıılır. Deməli, $2^{16}=65536$ simvolu kodlaşdırmaq mümkündür.

3. Dərsdə verilmiş aforizm ASCII kodlaşdırmasında tutumu 2 Kbayt olan yaddaş sahəsinə neçə dəfə yerləşər? 2 Kbayt = $2 \cdot 1024$ bayt = 2048 bayt. Hər simvol ASCII kodlaşdırımda 1 baytla kodlaşdırılır. Aforizm yaddaşda 61 bayt yer tutur. Deməli, verilmiş aforizm 2 Kbaytlıq yaddaşa 33 dəfə yerləşər ($2048:61=33,57377$).

4. Məktəbdə 1000 şagird təhsil alır. Hər şagirdə bənzərsiz ikilik kod verilir. Bütün şagirdləri kodlaşdırmaq üçün 9 bit bəs edərmi? Cavabı əsaslandırın. 9 bitlə 2^9 sayıda müxtəlif obyekt işarələmək olar. Nəzərə alsaq ki, $2^9=512$, onda 9 bitlə cəmi 512 şagird kodlaşdırmaq mümkündür. Deməli, 1000 şagird üçün 9 bit kifayət deyil.

5. Avtomatik qurğu UNICODE-da kodlaşdırılmış mətnə 8-bitlik ASCII kodlaşdırmasını tətbiq etdi. Nəticədə informasiyanın həcmi 480 bit azaldı. Mətnədə neçə simvol var? Tutaq ki, mətnədə x simvol var. Onda o, ASCII kodlaşdırmasında $8 \cdot x$ bit, UNICODE kodlaşdırmasında isə $16 \cdot x$ bit yer tutacaq. Əgər informasiyanın həcmi 480 bit azalıbsa, deməli, $16 \cdot x - 8 \cdot x = 480 \Rightarrow 8 \cdot x = 480 \Rightarrow x = 60$. Mətnədə 60 simvol var.

Qiymətləndirmə meyarları:

Müəyyənetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Müxtəlif üsullarla kodlaşdırılmış informasiyanın həcmini müəyyən etməkdə çətinlik çəkir.	Müxtəlif üsullarla kodlaşdırılmış informasiyanın həcmini müəllimin köməyi ilə müəyyən edir.	Müxtəlif üsullarla kodlaşdırılmış informasiyanın həcmini səhv'lərlə müəyyən edir.	Müxtəlif üsullarla kodlaşdırılmış informasiyanın həcmini düzgün müəyyən edir.

I TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

1. 10011101001011 ikilik ədədini 8-lük say sistemində çevirin və düzgün cavabı seçin.
A) 23784 B) 23513 C) 6734 D) 2352
2. 25_{10} ədədinin ikilik say sistemində yazılışı necədir?
A) 1001_2 B) 11001_2 C) 10011_2 D) 11010_2
3. 56_8 və 34_7 ədədlərini müqayisə edin.
4. CA onaltılıq ədədini onluq ədədə çevirin.
A) 22 B) 300 C) 202 D) 200
5. 1011110_2 və 1100111_2 ədədlərinin cəmini tapın.
A) 11000101_2 B) 1111000_2 C) 11100011_2 D) 1001101_2
6. $2 \cdot 8^3 + 3 \cdot 8^2 + 2 \cdot 8^1 + 4 \cdot 8^0$ yazılışı hansı ədədə aiddir?
A) 8234_8 B) 4283_8 C) 3121_{16} D) 2324_8
7. Hansı ədəd 8-lük say sisteminin ədədi ola bilməz?
A) 764 B) 364 C) 824 D) 444
8. 56_7 ədədindən əvvəl və sonra gələn ədədlər hansıdır?
A) 55, 57 B) 55, 60 C) 10, 100 D) 15, 57
9. İşıq tablosu iki vəziyyətdə ("yanır", "yanmır") olan lampalardan ibarətdir. 30 müxtəlif siqnali ötürmək üçün tabloda ən azı neçə lampa olmalıdır?
A) 2 B) 3 C) 4 D) 5
10. Siz telefonla 4 Kbayt həcmində mesaj almışınız. Bu mesajın baytla ölçüsü nə qədərdir?
A) 32 B) 4096 C) 0,5 D) 3000
11. ASCII kodlaşdırma üsulu ilə 1 baytla neçə simvol kodlaşdırmaq olar?
A) 8 B) 16 C) 32 D) 256
12. **Uzaqdan baxana döyüş asan gələr.** Bu cümlə UNICODE kodlaşdırmasında neçə bit yer tutur?
A) 256 B) 32 C) 31 D) 512

TƏDRİS VAHİDİ – 2

MULTİMEDİA


TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 3.1.1. Multimedia qurğularının funksiyalarını, iş prinsiplerini şərh edir.
3.2.3. Slaytlara yeni komponentlər, effektlər əlavə edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **4 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 6 / Mövzu 5: MULTİMEDİA QURĞULARI

ALT STANDARTLAR	3.1.1. Multimedia qurğularının funksiyalarını, iş prinsiplerini şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Multimedia qurğularının funksiyalarını şərh edir.• Multimedia qurğularının iş prinsiplerini izah edir.



- A** Dərsi başlayan zaman şagirdlərə dərslikdə verilmiş bəzi simgələri nümayiş etdirmək olar. Yaxşı olardı ki, bu şəkillərdən şagirdlər ancaq tanıdıqları simgələri seçsinlər və kompüterdə harada istifadə olunduğunu söyləsinlər. Yeni mövzuya keçməzdən əvvəl informasiyanın təqdimolunma formalarından danışmaq yaxşı olardı.

B "Fəaliyyət" bölümündə şagirdlər mətn redaktorunda cədvəl hazırlamalıdır. Hər bir qurğu haqqında bildiklərini uyğun xanalara yazmalıdır. Təxminən belə cədvəl alınmalıdır:

Qurğu	Nə üçün lazımdır
Mikrofon	Mikrofon vasitəsilə səs informasiyası kompüterə yazılır.
Səsucaldanlar	Kompüterdə olan səsi istifadəçiyə çatdırmaq üçündür.
Proyektor	Böyük ekranda kiçik əşyanın təsvirini almaq üçündür. Adətən, kompüterlə birgə istifadə olunur və monitorun ekranında olanları böyük ekranda göstərir.
Optik disk	Lazer diskidir. Özündə mətn, səs, video, qrafik tipli informasiyaları saxlaya bilir.
Skaner	Qrafik informasiyani kompüterə daxil edən qurğu

C Dərsi izah edərkən multimedia haqqında şagirdlərə əvvəlcədən hazırlanmış təqdimati nümayiş etdirə bilərsiniz.

Multimedia texnologiyaları mətn, foto, qrafika, səs, video, animasiya kimi informasiya texnologiyalarından iki və daha çoxunun birgə istifadə edildiyi texnologiyalardır. Multimedia texnologiyasını aparat və program komponentləri təşkil edir. Multimedia qurğuları kompüterdə səs, qrafik və video informasiyalarla işləmək üçün nəzərdə tutulub. Multimedia-kompüterlər isə multimedia texnologiyasını reallaşdırıran aparat və program vasitələrini özündə cəmləşdirən kompüterlərdir. Hazırda istehsal olunan əksər fərdi kompüterlər multimedia-kompüterlərdir.

Kompüterin multimedia qurğularına aiddir:

- kompüterin videokarti;
- CD-ROM/RW, DVD-ROM/RW oxuyan qurğular;
- kompüterin səs kartı;
- səsucaldanlar;
- mikrofon.

Şagirdlərə sistem lövhəsinə birləşən səs və videokartlarının əyani olaraq nümayiş etdirilməsi faydalı olardı. Qeyd etmək lazımdır ki, əgər kompüterin səs və videokartları güclüdürsə, kompüterdən səslənən səs və monitorda əks olunan təsvirlər də keyfiyyatlı olacaq.



Səs kartı – audioadapter



Videokart – videoadapter

Vəsaitdə göstərilən elektron ünvanlardan istifadə edərək şagirdlərə səs və videokartlar, mikrofon və akustik sistem barədə kiçik videolar göstərmək olar.

D "Araşdırın-öyrənək" bölümündə şagirdlər rəqəmsal fotokameralarda fotoqrafiyaların hansı fayl formatında saxlandığını araşdırmalı və verilmiş suallara cavab tapmalıdır. "Nə üçün fotoqrafiyalar .BMP formatında saxlanılır? Rəqəmsal audio-pleyerlər hansı fayl formatlarını dəstəkləyir?"

Başqa tapşırıq da vermək olar.

Şagirdlər kompüterdə olan səsyazma programı ilə tanış olub öz səslərini mikrofon vasitəsilə yazmağa çalışmalıdır. Bunun üçün Windows əməliyyat sistemində Sound Recorder programına müraciət etməlidirlər.

Oiyatlıləndirmə meyarları: şərhetmə, izahetmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Multimedia qurğularının funksiyalarını şərh etməkdə çətinlik çəkir.	Multimedia qurğularının funksiyalarını şərh edərkən onları səhv salır.	Multimedia qurğularının funksiyalarını şərh edərkən kiçik səhvlərə yol verir.	Multimedia qurğularının funksiyalarını düzgün şərh edir.
Multimedia qurğularının iş prinsiplərini izah etməkdə çətinlik çəkir.	Multimedia qurğularının iş prinsiplərini müəllimin köməyi ilə izah edir.	Multimedia qurğularının iş prinsiplərini əsasən izah edir.	Multimedia qurğularının iş prinsiplərini düzgün izah edir.

Elektron resurslar

- Videokart: https://www.youtube.com/watch?v=zR_GahrKsrg
- Səs kartı: https://www.youtube.com/watch?v=KDQxIE_xwjo
- Mikrofon və akustik sistem: <https://www.youtube.com/watch?v=qbxpmIlbxvw>

Dərs 7 / Mövzu 6: ELEKTRON TƏQDİMƏTDA ANİMASİYA

ALT STANDARTLAR	3.2.3. Slaydlara yeni komponentlər, effektlər əlavə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektron təqdimatda slaydlara keçid effekti verir.Slaydlarda olan obyektlərə animasiya effektləri tətbiq edir.



A Dərsi başlayan zaman şagirdlərə eyni bir təqdimatın iki variantını nümayiş etdirmək tövsiyə olunur: birinci təqdimatda şəkillər statik olur və heç bir effektdən istifadə edilmir, ikinci təqdimatda isə animasiya və müxtəlif effektlər olur. Şagirdlər iki təqdimati müqayisə etməlidirlər.

B Proyektor vasitəsilə şagirdləri təqdimat programının animasiya imkanları ilə tanış etmək tövsiyə olunur. Şagirdlər "Addım-addım-1" bölümündə olan tapşırığı yerinə yetirirlər. Əgər sinif kompüterlərində Microsoft Office paketi quraşdırılıbsa, onda tapşırıq Microsoft PowerPoint programında da yerinə yetirila bilər.

OpenOffice.org Impress və Microsoft PowerPoint 2003 proqramlarında slaydlara animasiyalı keçid verilməsi üçün istifadə olunan alətlər çox oxşardır. Əgər kompüterlərdə Microsoft PowerPoint 2007 və ya 2010 quraşdırılmışsa, onda həmin alqoritm bir az dəyişəcək:


1. Microsoft PowerPoint 2010 programının əsas menyu sətrində **Transitions** (Keçidlər) bəndi seçilir.
2. Açılan alətlər toplusundan istədiyiniz keçid effekti seçilir.
3. Əgər bütün slaydlar ekrana eyni bir effektə çıxmalıdırsa, onda sağ tərəfdə **Apply to all** düyməsini çıqqıldırmak lazımdır.



Şagirdlərə izah etmək lazımdır ki, istifadəçi hazırladığı təqdimatın hər bir slaydına fərqli keçid effekti verə bilər. Ancaq eyni bir təqdimatda hər slayda müxtəlif keçid effektiinin verilməsi arzuolunan deyil. Bir təqdimat üçün bir-iki fərqli keçid effekti kifayətdir. Çünkü kadrlarda həddindən çox effektin olması təqdimatın mahiyyətini ikinci plana keçirir.

C "Addım-addım-2" bölümündə şagirdlər addımları yerinə yetirib, slaydin mətnlərinə animasiya effekti verməlidirlər.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə daha mürəkkəb tapşırıq vermək olar: elə effektlər verin ki, slayddə veb-brauzerlərin adları ekrana bir-bir çixsin.



Tapşırığı başqa cür də dəyişmək olar: hər bir brauzerin adı ekranda görünüb, yox olsun.

D "Araşdırma-öyrənək" bölümündə şagirdlər təqdimat programında ixtiyarı mövzuda (məsələn, "Azərbaycan Respublikasının Konstitusiyası") 5-6 slayddan ibarət təqdimat hazırlamalıdır. Material toplamaq üçün Internetdə axtarış sistemindən istifadə edilə bilər. Slaydlara və slaydlarda olan obyektlərə – mətn və şəkillərə animasiya effektləri tətbiq etməlidirlər.


Diferensial təlim. Təlim nəticələri zəif olan şagirdlərə daha asan tapşırıq vermək olar: təqdimat programında 3 slayd yaradın, həmin slaydlara hər hansı həndəsi figur daxil edin, ona müxtəlif animasiya effektləri tətbiq edin.

Olymatləndirmə mevarları: ifadəetmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektron təqdimatda slaydlara keçid effekti verməkdə çətinlik çəkir.	Elektron təqdimatda slaydlara müəllimin köməyi ilə keçid effekti verir.	Elektron təqdimatda bütün slaydlara keçid effektini verərkən kiçik səhvlər edir.	Elektron təqdimatda bütün slaydlara keçid effektləri verir.
Slaydlarda olan obyektlərə animasiya effektlərini tətbiq etməkdə çətinlik çəkir.	Slaydlarda olan obyektlərə animasiya effektlərini tətbiq edərkən çox sayıda səhvlərə yol verir.	Slaydlarda olan obyektlərə animasiya effektlərini tətbiq edərkən kiçik səhvlərə yol verir.	Slaydlarda olan obyektlərə animasiya effektlərini düzgün tətbiq edir.

Dərs 8-9 / Mövzu 7: TƏQDİMATDA SƏS VƏ VİDEO

ALT STANDARTLAR	3.2.3. Slaydlara yeni komponentlər, effektlər əlavə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Elektron təqdimatda slaydlara səslə keçid effekti verir. Slaydlara səs faylları əlavə edir.



A Dərsi başlayan zaman şagirdlərə səslə və videolu təqdimat nümayiş etdirmək məqsədə uyğundur. Adətən, bu nümayiş dərsə çox gözəl motivasiya yaradır və şagirdlər səs və videoonun slaydlara necə əlavə edilməsini öyrənməyə çalışırlar. Səs və video faylların uzantılarını şagirdlərlə təkrarlamaq faydalı olardı.

B "Addım-addım-1" bölümündə olan tapşırığı yerinə yetirməzdən önce proyektor vasitəsilə bütün addımları şagirdlər nümayiş etdirmək məqsədəyğundur. Qeyd etmək lazımdır ki, rəsmi xarakterli təqdimatlarda, adətən, slaydların dəyişməsi zamanı səs effektlərindən istifadə olunmur.

C "Addım-addım-2" bölümündə şagirdlər addımları yerinə yetirməklə slaydlara səs fayllarını əlavə etməlidirlər. Qeyd etmək lazımdır ki, əgər təqdimata səs və video fayllar əlavə olunacaqsa, onda həmin faylları öncədən təqdimatla eyni bir qovluğa yazmaq lazımdır. Şagirdlərə izah etmək lazımdır ki, təqdimatı bir kompüterdən başqasına köçürən zaman qovluğun hamisini (səs və video fayllarla birlikdə) köçürmək lazımdır.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə müxtəlif hazır səs faylları ilə yanaşı, əvvəlcədən yazılmış və yaddaşda saxlanılan öz səs yazılarını da slayda əlavə edilməsini tapşırmaq olar.

D "Araşdırma-öyrənək" bölümündə şagirdlər keçən dərsdə hazırladıqları təqdimata səs faylı əlavə etməlidirlər. Məsələn, əgər təqdimat Konstitusiyaya həsr olunmuşsa, onda Azərbaycanın dövlət himnini əlavə etmək olar. Slayda video əlavə etmək üçün onu əvvəlcədən *youtube.com* və ya başqa veb-səhifədən yükləmək lazımdır. Həmin video faylı təqdimatla eyni bir qovluqda yerləşdirmək vacibdir. Daha sonra onu slayda əlavə etmək olar. Konstitusiyaya aid videonu bu ünvandan yükləmək olar: <https://www.youtube.com/watch?v=PEx7SEkthkc>

Oiymatləndirmə meyarları: təqdimata keçid effekti vermə, fayl əlavə etmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektron təqdimatda slaydlara səsli keçid effektini verməkdə çətinlik çəkir.	Elektron təqdimatda slaydlara səsli keçid effektini verən zaman səhv'lərə yol verir.	Elektron təqdimatda slaydlara səsli keçid effektini verən zaman kiçik səhvə yol verir.	Elektron təqdimatda slaydlara səsli keçid effektini verir.
Slayda səs faylini əlavə etməkdə çətinlik çəkir.	Slayda səs faylini müəllimin köməyi ilə əlavə edir.	Slayda səs faylini əlavə edərkən kiçik səhv'lərə yol verir.	Slayda səs faylini düzgün əlavə edir.

II TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

- Bunlardan hansı multimedia qurğusudur?
A) soyuducu B) videokamera C) printer D) sərt disk
- Səs informasiyası hansı qurğu vasitəsilə kompüterə daxil edilir?
A) monitor B) səsucaldanlar C) mikrofon D) skaner
- Hansı sıradə multimedia qurğuları sadalanıb?
A) klaviatura, videokamera
B) smartfon, printer
C) kompüter, smartfon
D) skaner, klaviatura
- Təqdimat programında slaydlara keçid effekti vermək üçün hansı komanda nəzərdə tutulub?
A) Insert slide B) Slide Layout C) Slide Transition D) Slide Design
- Insert menyu komandası vasitəsilə elektron təqdimata nə əlavə etmək olur?

-
- Ən çox animasiya effekti tətbiq olunan obyekti çərçivəyə alın.



- Hansi işaret slayddə səs faylinin olduğunu bildirir?
A) ↗ B) ⓘ C) ► D) 🔍
- Hansi komandalar vasitəsilə slayd şəkil əlavə etmək olar?
A) Edit-Points B) Insert-Picture C) Insert-Object D) Format-Page...
- Hansi komanda Slide Show menyusunun komandası deyil?
A) Slide Design B) Slide Transition C) Custom Animation D) View Show
- Slaydı dəyişmə effektini bütün slaydlara tətbiq etmək üçün hansi düyməni seçmək lazımdır?
A) Automatically after B) Apply to All Slides C) Play D) Automatic preview

TƏDRİS VAHİDİ – 3

PROQRAMLAŞDIRMA

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.2.1. Proqram təminatının mahiyyətini şərh edir.
- 2.2.2. Proqramların hazırlanması mərhələlərini izah edir.
- 2.2.3. Verilmiş məsələnin proqramını tərtib edir.
- 2.2.4. Tərtib edilmiş proqramın kompüterdə icrasını nümayiş etdirir.


TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 11 / Mövzu 8: PROQRAM NECƏ HAZIRLANIR

ALT STANDARTLAR	2.2.1. Proqram təminatının mahiyyətini şərh edir. 2.2.2. Proqramların hazırlanması mərhələlərini izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Proqram təminatının mahiyyətini şərh edir.• Proqramların hazırlanması mərhələlərini izah edir.• Python dilində sədə komandalar yerinə yetirir.

Şagirdlər 5-7-ci siniflərdə əsasını LOGO proqramlaşdırma dili təşkil edən sadələşdirilmiş və dilimizə uyğunlaşdırılmış ALPLogo proqramlaşdırma mühitində iş bacarıqlarını mənimsemmiş və proqramlaşdırma dillərinin əsas alqoritmik konstruksiyaları ilə tanış olmuşlar. 8-ci sinifdən başlayaraq isə proqramlaşdırma üzrə bilik və bacarıqlarını **Python** dili əsasında (bu barədə vəsaitin girişində ətraflı məlumat verilmişdir) təkmilləşdirəcəklər.

Python proqramını *informatik.az* saytının "Proqram təminatı" bölümündən yükləmək olar. Bu dərsdə şagirdlər onun bəzi imkanları ilə, xüsusən, komanda sətri ilə tanış olurlar.




- A** Dərsi başlayan zaman şagirdlərə bir neçə sualla müraciət etmək olar. Elə suallar vermək lazımdır ki, şagirdlər ALPLogo programının interfeysini, komandalarını yada salsınlar. Məsələn: "ALPLogo programında nə etmək olar? O, program təminatının hansı növüna aiddir? LOGO dilinin hansı komandalarını bilirsiniz?"
- B** "Fəaliyyət" bölümündə şagirdlər ALPLogo mühitində verilmiş program kodunu yığıb, icra etməlidirlər.

```

pendown
forward 100
right 90
forward 100
right 90
forward 100
right 90
forward 100
  
```

Nəticədə iş sahəsində Bağa belə bir kvadrat çəkməlidir:



Şagirdlərə başa salmaq lazımdır ki, programda komandaları Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də yazmaq olar. Mövcud programlaşdırma dillərinin mütləq əksəriyyətində komandalar, adətən, ingilis dilində yazılır. Bu tapşırıqda da əsas məqsəd şagirdlərin ingilis dilində yazılan komandalara alışmasından ibarətdir.

Burada forward - irəli, right - sağa, pendown isə qələmiyindir komandalarına uyğundur.

- C Dərsin bu bölümündə kompüter programlarının, xüsusən, böyük həcmli programların hazırlanmasının əsas mərhələlərində danışılır. Əlavə material kimi, şagirdlərə program məhsullarının təkmilləşdirilmə mərhələləri barədə məlumat vermək yaxşı olardı. ALPLogo programının müxtəlif versiyalarını nümunə kimi göstərmək olar: ALPLogo 1.5, ALPLogo 2.1 b5, ALPLogo 3.2 və s.

Müəllim üçün əlavə məlumat

Cox vaxt program məhsullarının sinəq müddətində onların "Beta versiyaları" istifadəyə buraxılır. Qeyd etmək lazımdır ki, bu versiya programın son variantı olmasa da, onun tam funksional versiyası olur. Beta versiya programın istifadəyə rəsmi buraxılışından əvvəl, testləmə məqsədilə buraxılır və əksər hallarda programın işlək olduğunu ifadə edir. Bu versiya, adətən, pulsuz olur.

Adətən, programın beta versiyası ilə həmişə məlumat faylı (release notes) göndərilir. Bu faylda dəqiq versiyanın nömrəsi, sistemi və test avadanlığı üçün texniki tələblər, əvvəlki versiya ilə müqayisədə dəyişikliklər siyahısı və s. kimi məlumatlar olur.

Şagirdlərə IDLE haqqında kiçik məlumat da çatdırmaq olar. **IDLE (Integrated Development Environment)** Python dilində programların işlənilərə hazırlanması üçün integrativ mühitdir. Bəzi programlaşdırma dillərinin adları məşhur insanların şərəfinə qoyulub (məsələn: Ada, Pascal), bəzilərinin adları qısaltmalardır (məsələn: BASIC, FORTRAN). Python dilinin adı, əslində, piton ilanı ilə bağlı deyil. Bu dilin adının gerçək mənbəyi 1991-ci illərdə Hollandiyada populyar olan "Monti Paytonun hava şirkəti" komediya serialının adıdır.

- D "Araşdırma-öyrənək" bölümündə şagirdlər verilmiş programı IDLE mühitində yazış, icra etməlidirlər. Nəticədə xüsusi açılmış pəncərədə kvadrat çəkilməlidir. Şagirdlərin diqqətini kvadratın addım-addım çəkilməsinə cəlb etmək lazımdır. IDLE-nin interpreter xüsusiyyətlərini bu misalda göstərmək yaxşı olardı. "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş suallar dərsdə əldə olunan bilik və bacarıqları möhkəmləndirməyə imkan verir.

Qiymətləndirmə meyarları:

Sərhətmə, izahetmə, icraetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Program təminatının mahiyyətini şərh etməkdə çətinlik çəkir.	Program təminatının mahiyyətini səhvlərlə şərh edir.	Program təminatının mahiyyətini əsasən şərh edir.	Program təminatının mahiyyətini düzgün şərh edir.
Programların hazırlanması mərhələlərini izah etməkdə çətinlik çəkir.	Programların hazırlanması mərhələlərini müəllimin köməyi ilə izah edir.	Programların hazırlanması mərhələlərini izah edərkən kiçik səhvlərə yol verir.	Programların hazırlanması mərhələlərini düzgün ardıcılıqla izah edir.

Python dilində sadə komandaları yerinə yetirməkdə çətinlik çəkir.	Python dilində sadə komandaları müəllimin köməyi ilə yerinə yetirir.	Python dilində sadə komandaları yerinə yetirərkən kiçik səhvlərə yol verir.	Python dilində sadə komandaları düzgün yerinə yetirir.
-------------------------------------------------------------------	----------------------------------------------------------------------	-----------------------------------------------------------------------------	--------------------------------------------------------


Elektron resurslar:

1. Proqramlaşdırma dillərinin reytingi
<http://www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html>
2. Python. <https://ru.wikipedia.org/wiki/Python>
3. Pythonun tarixi. <http://www.wikiznanie.ru/ru-wz/index.php/PYTHON>
4. Python ile Programlama. Giriş. <https://www.youtube.com/watch?v=Mu0QWEVsRos>
5. Windows üzerinde Python Kurulumu. <https://www.youtube.com/watch?v=eB3UnDyCWvc>
6. Python. Təməl bilgilər. <https://www.youtube.com/watch?v=PufAIVHnqAk>


Dərs 12 / Mövzu 9: PYTHON DİLİNDE İLK PROQRAM

ALT STANDARTLAR	2.2.3. Verilmiş məsələnin proqramını tərtib edir. 2.2.4. Tərtib edilmiş proqramın kompüterdə icrasını nümayiş etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Python proqramlaşdırma dilində kiçik proqram tərtib edir. • Python dilində yazılış proqramı icra edir.

Dərs praktik xarakter daşıdığı üçün kompüterlə təchiz olan sinifdə keçirilməlidir. Hər kompüterə Python proqramı əvvəlcədən yazılmalı və Python IDLE-nin simgəsi iş masasına çıxarılmalıdır. İş zamanı hər şagird tərtib edilmiş proqramları öz qovluğunda yaradılmış *Programlarım* alt qovluğunda saxlamalıdır.



- A** Dərsi başlayan zaman şagirdlərə dərslikdəki sualları vermək olar.



Əgər şagirdlər çətinlik çəkirlərsə, kompüterdə olan Calculator programını başladıb onlarla birgə ekranında maksimal yerləşən rəqəmlərin sayını müəyyən etmək olar.

- B** "Addım-addım-1" bölümündə şagirdlər Calculator programını başladıb verilmiş 375 ədədinin 449 qüvvətini tapmalıdır. Sonra isə həmin nəticəni Python programında sətər 375**449 yazış almalıdır. Python programında alınmış nöticə onları tövəcüb-ləndirəcək, cünki belə böyük ədədin açıq formada yazılışına şagirdlər alışmayıblar. Onlara söyləmək lazımdır ki, insan əl ilə bu hesablamaları yerinə yetirə bilməz. Ona görə də böyük ədədlərlə işləyən zaman, məsələn, π irrasional ədədin hesablanması üçün insanlar kompüterdən istifadə edirlər. Python dilinin ən güclü tərəflərindən biri onun çox böyük ədədlərlə işləmək imkanının olmasıdır. Python ədədlərlə o qədər "yaxşı" işləyir ki, ondan böyük ədədlərlə hesablamalar zamanı kalkulyator kimi istifadə etmək mümkündür.
- C** Dərsin bu bölümündə proqramlaşdırma dillərində istifadə olunan "program" anlayışından danışılır. Operatorlar yiğini, adətən, program kodunu təşkil edir. Program yazmaq üçün redaktoru müəllim əvvəlcədən nümayiş etdirə bilər.
- D** "Addım-addım-2" bölümündə şagirdlər print operatorundan istifadə edərək Python dilində ilk program yazırlar. Şagirdlərə bildirmək lazımdır ki, "print" sözü ingilis dilindən tərcümədə "çap etmək" demək olsa da, programlaşdırma dillərinin çoxunda (Basic, Fortran, Perl və s.) verilənləri monitorun ekranına çıxarmaq üçün də bu operatordan istifadə olunur.
- E** "Araşdırıaq-öyrənək" bölümündə şagirdlər verilmiş programı Python redaktorunda yazış icra etməlidirlər.

Məsələn, redaktorun pəncərəsində verilmiş kod yiğılsa, nəticə belə alınar:

```
Python 3.4.0 Shell - C:/Python34/sass.py
File Edit Shell Debug Options Windows Help
>>> ===== RESTART =====
>>>
1 kilobayt = 1024 bayt
1 meqabayt = 1024 kilobayt
1 gigabayt = 1024 meqabayt
>>> |
```

"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş suallara cavab verməli, 2-ci və 5-ci tapşırığı Python dilində yazış icra etməlidirlər. 2-ci suala cavab vermək üçün Python interpretatorunda hesablamaları aparmaq lazımdır. Bundan sonra nəticələri müqayisə etmək çətin olmaz: $19^{21} > 21^{19}$

```
>>> 19**21
71420945693373205673756419
>>> 21**19
13248496640331026125580781
```

Qiymətləndirmə meyarları:


Tərtibetmə, icraetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Python programlaşdırma dilində kiçik program tərtib etməkdə çətinlik çəkir.	Python programlaşdırma dilində kiçik program müəllimin köməyi ilə tərtib edir.	Python programlaşdırma dilində kiçik program tərtib edərəkən bəzən qeyri-dəqiqliyi yol verir.	Python programlaşdırma dilində kiçik programı düzgün tərtib edir.

Python dilində yazılış programı icra etməkdə çətinlik çəkir.	Python dilində yazılış programı icra edərkən çox vaxt səhv'lərə yol verir.	Python dilində yazılış programı əsasən icra edir.	Python dilində yazılış programı düzgün icra edir.
--------------------------------------------------------------	----------------------------------------------------------------------------	---------------------------------------------------	---------------------------------------------------

Dərs 13 / Mövzu 10: PROQRAMDA KƏMIYYƏTLƏR

ALT STANDARTLAR	2.2.3. Verilmiş məsələnin programını tərtib edir. 2.2.4. Tərtib edilmiş programın kompüterdə icrasını nümayiş etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Programda dəyişən və sabit kəmiyyətlərdən istifadə edir. İfadənin qiymətini tapmaq üçün program tərtib edir.



A Dərsi başlayan zaman şagirdlərə ALPLogo programlaşdırma mühitində dəyişənləri yada salmaq üçün suallar vermək olar. Şagirdlər artıq 5-7-ci siniflərdə ALPLogo mühitində işləyiblər və "dəyişən" anlayışı ilə həm riyaziyyatdan, həm də programlaşdırma dilindən tanışdırırlar. ALPLogo dilində programda istifadə olunan bütün dəyişənlər mütləq programın əvvəlində elan olunmalıdır və onlara ilkin qiymətlər verilməlidir.

B "Fəaliyyət" bölümündə şagirdlər verilmiş tapşırığı yerinə yetirməlidirlər. Mənimsətmə operatoru belə yazılıa bilər: $x=5*x+30$

İkinci tapşırıqda şagirdlər programı ALPLogo mühitində icra etməlidirlər, ancaq y dəyişəninin son qiymətini söyləmək üçün dövr operatorunun iş prinsipini bilmək lazımdır. Dövrün gövdəsində olan $y = y + 10$ operatoru 8 dəfə yerinə yetirilir. Deməli, y dəyişəninin qiyməti 130-a bərabər olacaq.

C Dərsin bu bölümündə Python dilində dəyişənlərin və sabitlərin yazılışından söhbət gedir. Python dilində ədədlər **tam** (int tipi), **həqiqi** (float tipi) və **kompleks** ola bilir. Şagirdlərin kompleks ədədlər haqqında məlumatları olmadıqları üçün onlara bu barədə yuxarı siniflərdə tanış olacaqları bildirilir. Dərslikdə ədədlərlə işləmək üçün əməllərin yazılışı göstərilir.

Ədədlərlə işləmək üçün Python dilində başqa faydalı funksiyalar da vardır:

abs()	ədədin mütləq qiymətinin – modulunun hesablanması, $\text{abs}(-3) \rightarrow 3$
pow()	qüvvətə yüksəltmə, $\text{pow}(2, 3) \rightarrow 8$

divmod()	tam ədədi bölmədə nəticənin və qalığın hesablanması, <code>divmod(17,5) → (3,2)</code>
round()	yuvarlaqlaşdırma, <code>round(100.0/6) → 17.0</code>

Bu funksiyalar Python-un "özünündür", yəni onlardan istifadə etmək üçün əlavə modul yükleməyə gərək yoxdur. Ədədlərlə işləmək üçün qalan bütün funksiyalar (məsələn: kvadrat kök, sinus və s.) isə `math` modulunda yerləşir.

D "Araşdırıraq-öyrənək" bölümündə şagirdlər aşağıdakı tapşırıqları yerinə yetirməlidirlər:

1. Hər hansı dəyişən düzəldib, ona ixtiyarı ədədi mənimsətmək. Sonra həmin dəyişəni `print` operatoru vasitəsilə ekrana çıxartmaq. Məsələn,

```
>>>y = 5  
>>>print(y)
```

2. Dəyişənə yeni qiymət mənimsətməklə, yaxud cari qiymətin üzərinə yeni qiymət əlavə etməklə onun qiymətini dəyişdirmək. Yeni qiyməti ekrana çıxartmaq. Məsələn,

```
>>>y = y + 100  
>>>print(y)
```

3. Başqa dəyişən düzəldib, ona sətir mənimsətmək. Yeni dəyişənin qiymətini də ekranda göstərmək. Məsələn,

```
>>>t = "salam"  
>>>print(t)
```

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş suallara cavab verib tapşırıqları icra etməlidirlər:

2. Python dilində '`Baki`' və '`Baki`' eyni kəmiyyətlərdir.

3. "2Teacher" düzgün dəyişən adı deyil, çünki dəyişənin adı hərfə və ya `_` işarəsi ilə başlamalıdır.

4. "10" sətirdir, çünki dırnaqlar arasında yazılıb.

5. `//` – tam ədədi bölmədir, `/` – adı bölmədir.


Qiymətləndirmə meyarları:

İfadətmə, tərtibetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Programda dəyişən və sabit kəmiyyətlərdən istifadə etməkdə çətinlik çəkir.	Programda dəyişən və sabit kəmiyyətlərdən istifadə edərkən tez-tez səhvlər buraxır.	Programda dəyişən və sabit kəmiyyətlərdən istifadə edərkən bəzən səhvlərə yol verir.	Programda dəyişən və sabit kəmiyyətlərdən düzgün istifadə edir.
İfadənin qiymətini tapmaq üçün program tərtib etməkdə çətinlik çəkir.	İfadənin qiymətini tapmaq üçün program tərtib edərkən çox vaxt səhvlərə yol verir.	İfadənin qiymətini tapmaq üçün program tərtib edərkən kiçik səhvlərə yol verir.	İfadənin qiymətini tapmaq üçün düzgün program tərtib edir.

Dərs 14 / Mövzu 11: ŞƏRT OPERATORU

ALT STANDARTLAR	2.2.3. Verilmiş məsələnin programını tərtib edir. 2.2.4. Tərtib edilmiş programın kompüterdə icrasını nümayış etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Python dilində yazılmış programda şərt operatorundan istifadə edir.



A Dərsin bu hissəsi "Koroğlu" əsərinin parçası ilə başlayır. Müəllim şərt və budaqlanmına yada salmaq üçün şagirdlərə başqa misallar da götər bilər. Şagirdlərə dərslikdə olan suallarla müraciət etmək məqsədə uyğundur: "Verilmiş fragməti bir "əgər ..., onda ..., əks halda ..." ifadəsi şəklində necə göstərmək olar? Əgər şagirdlər çətinlik çəksə, müəllim cavabı söyləyə bilər:

əgər siz məndən qabaq Çənlibəla çatsanız

onda Aslan paşanın xəzinəsinin hamısı sizə çatacaq

əks halda xəzinə hamısı mənimdir

B "Fəaliyyət" bölümündə şagirdlər ALPLogo dilində yazılmış programı gözdən keçirib, yəni yerinə yetirməmiş suallara cavab verməlidirlər. Program icra olunarsa, Bağa beşbucaqlı çəkəcək. Əgər b dəyişəninə -1 qiyməti mənimsədilərsə, onda operatorun *əkshalda* sözündən sonra gələn komandaları yerinə yetiriləcək və Bağa üçbucaq çəkəcək.



C Dərsin bu bölümündə Python dilində şərt operatorunun yazılışı göstərilir.

if şərt:

birinci fragmənt

else:

ikinci fragmənt

Şagirdlərdən LOGO dilində bu operatorun yazılışını Python programlaşdırma dilində yazılışı ilə müqayisə etməsini xahiş etmək olar. Hər iki dildə "onda" ("then") sözü yazılmır. LOGO dilində həmin operator belə yazılırdı (ingiliscə dilində):

```

if (şərt)
    [birinci fragment]
else
    [ikinci fragment]

```

Deməli, Python dilində mötərizələrin əvəzinə iki nöqtədən istifadə olunur.

- D** "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə məsələ və onun həllinə uyğun Python dilində program verilib. Şagirdlər bu programı Python redaktorunda daxil edib icra etməlidir. İstifadə olunmuş hər bir dəyişənin və operatorun təyinatını araşdırmalıdır. Burada q1 – malın qiymətidir, e – güzəşt, q isə ödəniləcək məbləğdir.

```

q1 = float(input('Malın qiymətini daxil edin: '))
if q1 <= 10.0:
    e = q1 * 0.10
else:
    e = q1 * 0.20
q = q1 - e
print('Güzeştiniz', e, 'manat, Ödəyəcəyiniz məbləğ', q, 'manat')

```

- E** "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər suallara cavab verib, tapşırıqları icra etməlidirlər.

2. Programda sətirlər belə yazıla bilər:

```

if a > 2:
    b = a + 2
else:
    b = a - 2

```

- Şərt operatoruna `a < b` şərti artırmaq lazımdır.
- 12 ədədi özündən kiçik deyil, yəni şərt ödənilmir. Deməli, `else` bloku yerinə yetiriləcək. Ekranda "**Kiçik deyil**" söz birləşməsi eks olunacaq.
- Dərsin başlangıcında verilmiş mətn fragmentini Python dilində belə yazmaq olar:

```

a = input('Siz məndən tez Çənlibelə çatdırınız?')
if a == 'Hə':
    print ('Aslan paşanın xəzinəsinin hamısı size çatacaq')
else:
    print('Xəzinənin hamısı mənimdir.')

```

Qiymətləndirmə meyarları:

Tərtibetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Python dilində şərt operatorundan istifadə etməkdə çətinlik çəkir.	Python dilində şərt operatorundan müəllimin köməyi ilə istifadə edir.	Python dilində şərt operatorundan istifadə edir, ancaq özü düzəltməklə kiçik səhvlərə yol verir.	Python dilində şərt operatorundan düzgün istifadə edir.

Dərs 15-16 / Mövzu 12: PROQRAMDA DÖVR

ALT STANDARTLAR	2.2.3. Verilmiş məsələnin programını tərtib edir. 2.2.4. Tərtib edilmiş programın kompüterdə icrasını nümayış etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Python dilində dövr operatorundan istifadə edərək program tərtib edir.



A Şagirdlərə aşağı siniflərdən tanış olan alqoritm icraçısı Çeyirtkə barədə bəzi suallar vermek olar. Onun necə hərəkət etdiyi və komandalar siyahısını yada salmaq faydalı olardı. Dərslikdə onunla bağlı tanış məsələ verilmişdir. Müəllim sinfin hazırlıq səviyyəsindən asılı olaraq, məsələni mürəkkəbləşdirə bilər: "Çeyirtkə ədəd oxunun 0 nöqtəsindədir. Onun komandalar siyahısına yalnız **irəli 5** və **geri 3** komandaları daxildir. Çeyirtkə 8 nöqtəsində olmaq üçün **geri 3** komandasından ən azı neçə dəfə istifadə etməlidir?" Bu məsələni sadə tənlik qurmaqla həll etmək olar:

$$5x - 3y = 8$$

$x = 1, 2, 3, \dots$ qiymətlərinəndə y -in alacağı ən kiçik tam ədədi tapmaq olar. Sadə hesablama ilə müəyyən olunur ki, $x = 4$ olduqda $y = 4$ olur. Deməli, **geri 3** komandası ən azı 4 dəfə təkrarlanmalıdır.

Şagirdləri dərslikdəki məsələnin şərti ilə tanış etdikdən sonra belə suallar vermek olar: "Alqoritmin icrasından sonra Çeyirtkə hansı nöqtədə olacaq? Hər komanda neçə dəfə təkrarlanacaq və belə alqoritmlər necə adlanır?", "ALPLogo mühitində təkrarlanan komandalar ardıcılığını necə yazırınız?"

B "Fəaliyyət" bölümündə şagirdlərə təkrarlanan addımlarla bağlı hər hansı bir məsələni proqramlaşdırma dilində yazmağı təklif etmək olar. Məsələn, "Python dilinin operatorlarından istifadə etməklə 1-dən 10-dək natural ədədləri ekrana çıxaran program yazın və onu kompüterdə yığıb icra edin".

Bu programı şagirdlər belə yaza bilərlər:

```

print(1)
print(2)
print(3)
print(4)
print(5)
print(6)
print(7)
print(8)
print(9)
print(10)

```


Output:

```

1
2
3
4
5
6
7
8
9
10

```

Şagirdlərin diqqətini programda təkrarlanan `print` operatoruna cəlb etmək olar. "Daha çox sayıda ardıcıl ədədi ekrana çıxarmaq lazım gəlsəydi, programı necə dəyişərdiniz?" sualını səsləndirmək olar. Şagirdlər belə fikrə gəlməlidirlər ki, bu dildə də təkrarlanan komandalar ardıcılığını qısa formada yazmaq üçün komanda olmalıdır. "Bu məsələnin həllini daha yiğcam formada ALPLogo mühitində necə yazmaq olar?" Həll belə ola bilər:



C Dərsin bu bölümündə Python dilində dövr operatorlarının (saygacılı dövr və şərtli dövr) yazılışı göstərilir və iş prinsipi izah edilir. Dərslikdə verilən program kodlarını birbaşa Python IDLE pəncərəsində yiğmaq və alınan nəticələri şagirdlərə nümayiş etdirmək məqsədə uyğundur.

Müəllim dövr operatorunun işini izah edərkən öz nümunələrindən də istifadə edə bilər. Dərslikdə verilmiş nümunəni izah edərkən qeyd oluna bilər ki, saygacılı dövrdə i dəyişəni `range` ("diapazon" deməkdir) funksiyasının birinci parametrindən (yəni, 1-dən) başlayaraq ardıcıl olaraq ikinci parametrdən 1 vahid kiçik olan tam ədədə qədər (yəni 100-dək) qiymətlər alır.

Şagirdlərə müxtəlif məsələlər təqdim etmək olar. Məsələn:

1. k sayıda ilk natural ədədləri ekrana çıxart.

```

i = 1
k = 150
while i <= k:
    print (i)
    i = i + 1

```

2. Avtomobilin getdiyi yolun uzunluğu (km) və onun sürəti (km/saat) məlumdursa, maşının hərəkət vaxtını hesablayın.

```

s = float(input("s="))
v = float(input("v="))
t = s / v
if t < 0:
    print("Yenidən daxil edin: ")
    s = float(input("s="))
    v = float(input("v="))
    t = s / v
else:
    print(t)

```

D "Araşdırmaq-öyrənək" bölümündə şagirdlərə iki məsələ təqdim olunur.

1. İlk yüz natural ədədin cəminin tapılması ilə bağlı yuxarıda verilmiş program kodunu bir daha gözdən keçirin. Həmin kodu while operatorundan istifadə etməklə yazın. Bu formaların hansına üstünlük verərdiniz? Niyə?

Hər iki hala uyğun program kodu belə olacaq:

<pre> s = 0 for i in range(1, 101): s = s + i print(s) </pre>	<pre> s = 0 i = 1 while i <= 100: s = s + i i = i + 1 print(s) </pre>
-------------------------------------------------------------------	----------------------------------------------------------------------------------

Şagirdlər müqayisə edərək belə nəticəyə gəlməlidirlər: for operatoru vasitəsilə yazılmış programda operatorların sayı daha azdır.

2. 0-dan 20-dək cüt ədədləri ekrana çıxaran program tərtib edin. Bu zaman while operatorundan istifadə edin.

Programı belə yazmaq olar:

```

n = 2
while n < 20:
    print (n)
    n = n + 2

```

Şagirdlərə əlavə suallar vermək faydalı olardı: əgər 2-yə yox, 3-ə bölünən ədədləri ekrana çıxartmaq lazımlı gələrsə, programı necə dəyişmək olar?

Program belə dəyişiləcək:

```

n = 3
while n < 20:
    print (n)
    n = n + 3

```

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş suallara cavab verib tapşırıqları icra etməlidirlər.

3. `for` operatorundan istifadə etməklə ilk 100 natural ədədin kvadratları cəmini hesablayan program yazın.

```
s = 0
for i in range (1, 101):
    s = s + i*i
print (s)
```

4. Əgər siz indi Ayın üzərində olsaydınız, çəkiniz Yerdəki çəkinizin 16,5 faizinə bərabər olacaqdı. Yerdəki çəkinizi 0,165-ə vurmaqla bunu hesablaya bilərsiniz. Əgər növbəti 15 il ərzində çəkiniz hər il 1 kq artarsa, həmin illərdə Aydakı çəkiniz nə qədər olar? Dövr operatorundan istifadə etməklə hər il sizin Aydakı çəkinizi ekrana çıxardan program yazın.

Programı belə yazmaq olar:

```
m = float(input("m="))
print (m*0.165)
for i in range (1, 16):
    m = m + 1
    print (m*0.165)
```

Burada `m` – insanın çəkisidir.

Qiymətləndirmə meyarları:

Tərtibetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Python dilində dövr operatorundan istifadə etməkdə çətinlik çəkir.	Python dilində dövr operatorundan istifadə edərək müəllimin köməyi ilə program tərtib edir.	Python dilində dövr operatorundan istifadə edərək program tərtib edən zaman səhvlərə yol verir.	Python dilində dövr operatorundan istifadə etməklə program tərtib edir.

III TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

1. Kompyuter programının hazırlanma mərhələlərini ardıcıl nömrələyin.

- testlənmə və sazlanma
- programlaşdırma dilində programın yazılıması
- tətbiqetmə
- layihəyə olan tələblərin təhlil olunması
- program layihəsinin hazırlanması

2. Programda "sabit" nəyə deyilir?

- A) programın gedişində qiyməti dəyişən kəmiyyətə
- B) hər hansı kəmiyyətə
- C) programın gedişində qiyməti dəyişməyən kəmiyyətə
- D) hər hansı dəyişənə

3. Programın icrasından sonra i və s dəyişənlərinin qiyməti nə olacaq?

```
s = 0  
i = 0  
while i < 3:  
    i = i + 1  
    s = s + i
```

- A) 1, 2 B) 3, 6 C) 1, 1 D) 3, 9

4. Translyator nadir?

- A) programlaşdırma dilində yazılmış programı maşın koduna çevirən program
- B) bir dildən başqa dilə tərcümə edən insan
- C) maşın kodunda olan programı programlaşdırma dilinə çevirən program
- D) hesablama aparan program

5. Verilmiş program fragmentində üç nöqtənin (...) yerində nə ola bilər?

```
if ...:  
    c = 2 * a + 3  
else:  
    c = a - 4
```

- A) for i B) then a = 5 C) print (a) D) a < 5

6. İlk beş natural ədədinin hasilini hesablayan program yazılıb. Hansı nömrəli sətirlərdə səhv buraxılıb?

```
hasil = 0  
for i in range (1, 5):  
    hasil = hasil * i  
print (hasil)
```

- A) 1, 4 B) 2, 4 C) 1, 2 D) 2, 3

7. Python programlaşdırma dilində hansı növ ədəd yoxdur?

- A) uzun həqiqi B) uzun tam C) həqiqi D) tam

8. Verilmiş kəsr programlaşdırma dilində yazılmış hansı ifadəyə uyğundur?

$$\frac{(a+b)^2}{3(b-c)}$$

- A) $(a+b)^{**2}/b-c*3$ B) $(a+b)^{*2}/3*b-c$
C) $(a+b)^{**2}/3*(b-c)$ D) $(a+b)^{**2}/(3*(b-c))$

9. Dövrdə olan operatorlar neçə dəfə icra olunacaq?

```
a = 5  
b = 1  
while a * b < 8:  
    a = a + 2  
    b = b * 2  
r = b - 3  
print (r)
```

- A) 1 B) 2 C) 3 D) 4

10. Python dilində dövr operatorunun neçə növündən istifadə olunur?

- A) 1 B) 2 C) 3 D) 4

11. Şərt operatorunun düzgün yazılışını seçin.

A)	B)	C)	D)
if c > 4: c = a: c = b	if c == 4: c = a else: c = b	if d = 4 c = a else: c = b	if d = 4 c = a: else c = b:

12. Komandaların icrasından sonra x dəyişəninin qiyməti nə olacaq?

```
x = 45  
d = x + 5  
x = x - d + 1  
x = d + x
```

- A) 50 B) 46 C) -4 D) 24

TƏDRİS VAHİDİ – 4

KOMPÜTER


TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.1.1. Obyektin informasiya modelinin “ağac” formasını izah edir.
2.1.2. İformasiya modelinin “ağac” formasında təsvirini nümunələrlə şərh edir.
2.1.3. Obyektin informasiya modelini “ağac” formasında ifadə edir.
3.1.2. Qovluq və faylların axtarışı prosesini müxtəlif əlamatlara görə şərh edir.
3.1.3. İş masasını müxtəlif parametrlərə görə nizamlayır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **4 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 18 / Mövzu 13: İŞ MASASININ NİZAMLANMASI

ALT STANDARTLAR	3.1.3. İş masasını müxtəlif parametrlərə görə nizamlayır.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">İş masasında simgələri müəyyən qaydada nizamlayır.İş masasının fonunu və ekran qoruyucusunu dəyişir.



- A** Müəllim mövzuya başlayarkən şagirdlərə Albert Eynsteynin dərslikdə verilmiş məşhur aforizmini söyləyə və müxtəlif suallar səsləndirə bilər. Sonra müxtəlif suallar verilə bilər. Məsələn, "Yazı masanın üzərində nə saxlaysınız? Bir şeyi tapmaq üçün nə edirsiniz?", "Kompüterdə "iş masası" dedikdə nə nəzərdə tutulur və orada nələr olur?"

- B** Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlər kompüterin iş masasında olan simgələrin yerini dəyişərək istədikləri qaydada qruplaşdırma və sonda verilmiş cədvəli doldurmalıdır. Məsələn, iş masasında simgələri belə qruplaşdırmaq olar:



- C** Dərsliyin bu bölümündə iş masasının parametrləri haqqında məlumat verilir. İş masasının parametrləri dedikdə, simgələrin nizamlı şəkildə saxlanması, onun fonunda olan şəkil, ekran qoruyucusu nəzərdə tutulur. Bu siyahıya başqa parametrləri – zaman və dil indikatorlarını da aid etmək olar.

- D** Dərsliyin "Addım-addım-1" bölümündə şagirdlərə kompüterin iş masasının fon şəklinin və ekran qoruyucusunun dəyişdirilməsi tapşırılır. Əgər şagird hazır fon şəkillərinin arasından onu qane edən şəkil tapmazsa, onda o, şəkil qovluqlarından birini açıb xoşuna gələn hər hansı şəkli fon şəkli edə bilər. Şagirdə izah etmək lazımdır ki, fonun şəkli elə seçilməlidir ki, iş masasında yerləşən simgələr görünüşün və onların adları oxunsun.

- E** Dərsliyin "Addım-addım-2" bölümündə verilmiş tapşırıq simgələrin iş masasında düzlənməsinə aiddir. Hər şagird iş masasında simgələri özünəməxsus qaydada düzləndirə bilər. Məsələn, belə:



- F** "Araşdırıcı-öyrənək" bölümündə iş masasında simgələrin çeşidlənməsi ilə bağlı suallar verilib.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə araştırma ilə bağlı başqa tapşırıq vermək olar. Məsələn, "Əməliyyat sistemi Mac OS, Android və ya Linux olan kompüterlərdə iş masalarının sayını və onların nizamlanması mexanizmlərini araşdırın".


"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablaşdırmalıdır.

Qiymətləndirmə meyarları: simgələrin nizamlanması, parametrlərin dəyişdirilməsi

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İş masasında simgələri müəyyən qaydada nizamlamaqdə çətinlik çəkir.	İş masasında simgələri müəyyən qaydada nizamlayarkən səhvələr edir.	İş masasında simgələri müəyyən qaydada nizamlayarkən kiçik qeyri-dəqiqliyə yol verir.	İş masasında simgələri müəyyən qaydada düzgün nizamlayır.
İş masasının fonunu və ekran qoruyucusunu dəyişməkdə çətinlik çəkir.	İş masasının fonunu və ekran qoruyucusunu dəyişkən səhvələr buraxır.	İş masasının fonunu və ekran qoruyucusunu dəyişərk kiçik qeyri-dəqiqliyə yol verir.	İş masasının fonunu və ekran qoruyucusunu dəyişir.

Dərs 19 / Mövzu 14: İNFORMASIYA MODELİNİN AĞAC FORMASI

ALT STANDARTLAR	2.1.1. Obyektin informasiya modelinin "ağac" formasını izah edir. 2.1.2. İformasiya modelinin "ağac" formasında təsvirini nümunələrlə şərh edir. 2.1.3. Obyektin informasiya modelini "ağac" formasında ifadə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Obyektin informasiya modelinin "ağac" formasını izah edir. İformasiya modelinin "ağac" formasında təsvirini nümunələrlə şərh edir. Obyektin informasiya modelini "ağac" formasında ifadə edir. Faylin tam adını verilmiş fayl strukturuna görə müəyyən edir.



A Dərsi dərslikdə verilmiş şəkillə başlamaq olar. Şagirdlər Hacıbəylilərin nəsil ağacı (genealogiya ağacı) ilə tanış olub suallara cavab verməyə çalışmalıdır.

"Nəsil ağacı" dedikdə qohumluq əlaqələrinin simvolik olaraq ağac şəklində sxematik təsviri başa düşülür. Bu "ağacın kökündə" nəslin əsasını qoyan şəxs, "gövdəsində" nəslin əsas nümayəndələri, "budaqlarında" nəslin davamçıları, "yarpaqlarında" isə övladlar yerləşdirilir.

Niyazi Hacıbəyov haqqında şagirdlərə sual vermək olar. Əgər sinifdə sualın cavabı tapılmasa, müəllim (İnternet olarsa) veb-səhifəni açıb şagirdləri Niyazi Hacıbəyovla tanış edə bilər: məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureati, Üzeyir Hacıbəylinin qardaşı oğlu. Şagirdlər həmin nəsil


ağacında olan tanınmış şəxsiyyətlərin adlarını söyləyə bilər. Məsələn, Soltan Hacıbəyov.

B "Fəaliyyət" bölümündə hər bir şagird öz nəsil ağacını qurmağa çalışmalıdır. Əgər bəzi səbəblərə görə şagird öz ata və ya ana tərəfinin qohumlarını tanımirsa, onda həmin şagirdlərə başqa tapşırıq vermək olar. Məsələn, həmin qayda ilə "İnformatika-8" dərsliyinin strukturunu hazırlaya bilərlər: ağacın kökündə dərsliyin adı, "budaqlarda" bölmələrin adı, "yarpaqlarda" isə mövzuların adı olacaq.

C Dərslikdə "ağacşəkilli" struktur haqqında geniş məlumat verilib. Qeyd etmək lazımdır ki, ağacşəkilli struktur qraf strukturunun bir növdür. Ağac strukturunda başlangıç təpədən – kökdən ixtiyari təpəyə keçmək mümkündür.

Kompyuterin ağacşəkilli strukturunda faylı tapmaq üçün onun *yolunu* bilmək lazımdır. Faylin yolu onun yerləşdiyi diskin məntiqi adından (məsələn, C:, D:) və bir-birilə "\\ simvolu ilə ayrılmış iç-içə qovluqların adlarından ibarət olur.


Faylin yolunu (yerini) öyrənmək üçün onun simgəsinin üstündə sağ düyməni çapqıdatmaq və kontekst menyusundan Properties böndini seçmək lazımdır.



D Dərsliyin "Araşdırma-öyrənək" bölümündə şagirdlərə təsviri incəsənət fənnindən tanış olduqları bir sxem təqdim edilir. Şagirdlər bu strukturun nəyə aid olduğunu araşdırmalıdır. Bu bölmənin tapşırığını başqa cür də vermək olar: mətndə təsvir olunan obyektlər arasında əlaqəni ağac şəkində göstərin.

Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 21 mart 1906-ci ildə Qazax qəzasının Yuxarı Salalı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. 1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdíxana onların bibisi qızı – pedaqqoq Xanqızı Vəkilova qayğı göstərir. Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyətindəki xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vəqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşlər.

Struktur belə ola bilər:



E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş suallara cavab verirlər.


Qiymətləndirmə meyarları:

İzahetmə, ifadəetmə, təqdimetmə, müəyyənetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Obyektin informasiya modelinin "ağac" formasını izah etməkdə çətinlik çəkir.	Obyektin informasiya modelinin "ağac" formasını müəllimin köməyi ilə izah edir.	Obyektin informasiya modelinin "ağac" formasını izah edərkən kiçik səhvlərə yol verir.	Obyektin informasiya modelinin "ağac" formasını düzgün izah edir.
İnformasiya modelinin "ağac" formasında təsvirinə aid nümunələr göstirməkdə çətinlik çəkir.	İnformasiya modelinin "ağac" formasında təsvirinə aid müəllimin köməyi ilə nümunələr götirir.	İnformasiya modelinin "ağac" formasında təsvirinə aid nümunələr götirir, amma kiçik səhvlərə yol verir.	İnformasiya modelinin "ağac" formasında təsvirinə aid nümunələr götirir.
Obyektin informasiya modelini "ağac" formasında təqdim etməkdə çətinlik çəkir.	Obyektin informasiya modelini "ağac" formasında müəllimin köməyi ilə təqdim edir.	Obyektin informasiya modelini "ağac" formasında təqdim edərkən kiçik səhvlərə yol verir.	Obyektin informasiya modelini "ağac" formasında təqdim edir.
Faylin tam adını verilmiş fayl strukturuna görə müəyyən etməkdə çətinlik çəkir.	Faylin tam adını verilmiş fayl strukturuna görə müəllimin köməyi ilə müəyyən edir.	Faylin tam adını verilmiş fayl strukturuna görə müəyyən edərkən kiçik səhvlərə yol verir.	Faylin tam adını verilmiş fayl strukturuna görə müəyyən edir.


Dərs 20 / Mövzu 15: FAYLLARIN AXTARIŞI

ALT STANDARTLAR	3.1.2. Qovluq və faylların axtarışı prosesini müxtəlif əlamətlərə görə şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Start menyusu vasitəsilə fayl və qovluqların axtarışı prosesini şərh edir. Yerləşdiyi qovluqda müəyyən əlamətlərinə görə faylin axtarışı prosesini şərh edir.



A Mövzuya başlayarkən şagirdlərin keçmiş biliklərini yada salmaq üçün faylı xarakterizə edən parametrlərə aid suallar vermek olar. Şagirdlər yada salmalıdırlar ki, hər faylin adı, tipi, ölçüsü, yaranma və dəyişdirilmə tarixi var. Faylların uzantısı onun tipini müəyyən edir. Faylların kompüterdə qovluqlarda saxlanmasın səbəbini də şagirdlərlə müzakirə etmək məqsədəyəğundur.

B Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlər kompüterdə öz fayllarını saxladıqları qovluqları açıb, bir neçə mətn və qrafik fayl barədə məlumatı verilmiş cədvəldə qeyd etməlidirlər. Həmin cədvələ əsasən müəllim şagirdlərə suallarla müraciət edə bilər. Diqqət yetirmək lazımdır ki, şagirdlər kompüterin vacib qovluqlarının harada yerləşdiyini bilsinlər. Məsələn, Pictures, Documents, Videos qovluqları, adətən, C:\Users\User qovluğunda yerləşir. Bu qovluqlara tez müraciət etmək üçün hər qovluğun sol tərəfindəki naviqasiya sahəsindən istifadə etmək məsləhətdir. Məsələn, Computer qovluğunu açmaqla sol tərəfdə bütün sadalanan qovluqların adlarını görmək olar. Windows XP sistemində naviqasiya sahəsində My Documents qovluğuna girmək mümkündür. Onun içində isə My Pictures və My Videos qovluqlarını tapmaq olur.



Windows XP sistemində




Windows 7 və 8 sistemlərində


C "Addım-addım-1" bölümündə şagirdlərə Start menyusu vasitəsilə faylları tapmaq tapşırığı verilir. Bu zaman qeyd etmək olar ki, faylin adını tam yazmağa ehtiyac yoxdur. İlk bir neçə hərfi yazandan sonra artıq sistem özü adında həmin hərf birləşmələri olan bütün fayllar siyahısını ekrana çıxarır. Start menyusundan, adətən, istifadəçinin fayllarını deyil, sistemdə quraşdırılmış proqramları tapmaq üçün istifadə edilir.

D "Addım-addım-2" bölümündə şagirdlər müəyyən faylları tapmaq üçün qovluq pəncərəsinin axtarış sahəsindən istifadə etməlidir. Qovluqda axtarış aparmaq üçün Ctrl+F klaviş kombinasiyasından da istifadə etmək olar.

Şagirdlərə izah etmək olar ki, axtarılan faylı ölçüsünə və dəyişdirilmə tarixinə görə tapmaq daha asandır. Onun üçün axtarış zamanı geniş süzgəcdən istifadə olunur. Windows 7 əməliyyat sistemində axtarış sətrində açar sözü daxil edərkən sətrin aşağısında **Data modified** (Dəyişdirılma tarixi, Дата изменения) və **Size** (Ölçü, Размер) düymələri əks olunur. Düymələrin birini seçib parametrin konkret qiymətini daxil etməklə axtarılan faylı daha tez tapmaq mümkündür.



Windows 8 sistemində menyuda axtarışla bağlı yeni düymələr əks olunur. Daha dəqiq axtarışı faylin və ya qovluğun tipinə, ölçüsünə, yaranma tarixinə və digər əlamətlərinə görə aparmaq olar.



E Dərsliyin "Araşdırma-öyrənək" bölümündə şagirdlərə bir neçə tapşırıq təqdim etmək olar. Məsələn, iş masasında yerləşən hər hansı faylin qisayolunun əsasında onun harada yerləşdiyini öyrənmək; adında müəyyən söz birləşməsi olan və ölçüsü müəyyən intervalda olan faylları tapmaq.

Qeyd. Bəzi hallarda istifadəçi sistem qovluqlarına, məsələn, Windows qovluğuna baxış keçirərkən hansısa sistem faylini bilməyərəkdən silir və nəticədə kompüterin işində problemlər yaranır, sistem düzgün işləmir. Bu səbəbdən çox vaxt diskdə əməliyyat sisteminin fayllarının yerləşdiyi hissə (adətən, C: lokal diski) baxış üçün bağlı olur. Şagirdlərə axtarış üçün tapşırıq verərkən onları xəbərdar etmək lazımdır ki, bu fayllarla heç bir əməliyyat aparmasınlardır. Əgər istifadəçinin axtardığı fayl özünün yaratdığı və ya istifadə etdiyi fayldırsa, onda həmin faylı açıb onun içinde düzəlişlər aparmaq təhlükəli deyil. Çox zaman bəzi faylların yerini müəyyənləşdirib onları başqa qovluğa keçirmək üçün axtarışdan istifadə edilir.

F "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş suallara cavab tapmağa çalışmalıdır.

2. Əgər axtarılan faylin adı dəqiq bilinmirsə, onda onun adının bir hissəsinə görə axtarış aparmaq olar. Axtarış nəticəsində əks olunan faylların arasından axtarılan faylı tapmaq asan olar. Əgər siyahı çox böyük alınırsa, geniş süzgəcdən istifadə edilir. Faylin uzantısına, ölçüsünə, yaranma və dəyişdirilmə tarixinə, faylda istifadə olunan sözlərə və cümlələrə görə onu tapmaq olar.

3. Əgər iş masasında Documents qovluğu əks olunmursa, istənilən qovluğu açıb, pəncərənin sol tərəfindəki sahədən Documents qovluğunu tapmaq və lazım olan faylı açmaq olar.

4. "Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də pişik otaqda yoxdur" aforizmi qədim Çin filosu və mütəfəkkiri Konfutsiyə məxsusdur. Ölümündən yüz illər keçədə, onun müdrik kəlamları öz aktuallığını saxlayır.


Qiymətləndirmə meyarları:

Sərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Start menyusu vasitəsilə fayl və qovluqların axtarışı prosesini şərh etməkdə çətinlik çəkir.	Start menyusu vasitəsilə fayl və qovluqların axtarışı prosesini müəllimin köməyi ilə şərh edir.	Start menyusu vasitəsilə fayl və qovluqların axtarışı prosesini şərh edərkən kiçik səhvər buraxır.	Start menyusu vasitəsilə fayl və qovluqların axtarışı prosesini ətraflı şərh edir.
Yerləşdiyi qovluqda müəyyən əlamətlərinə görə faylin axtarışı prosesini şərh etməkdə çətinlik çəkir.	Yerləşdiyi qovluqda müəyyən əlamətlərinə görə faylin axtarışı prosesini müəllimin köməyi ilə şərh edir.	Yerləşdiyi qovluqda müəyyən əlamətlərinə görə faylin axtarışı prosesini şərh edərkən səhvər buraxır.	Yerləşdiyi qovluqda müəyyən əlamətlərinə görə faylin axtarışı prosesini düzgün şərh edir.

Dərs 21 / Mövzu 16: MƏSƏLƏ HƏLLİ


ALT STANDARTLAR	2.1.3. Obyektin informasiya modelini "ağac" formasında ifadə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Məsələnin informasiya modelini "ağac" formasında təqdim edir.




Ağacşəkilli informasiya modeli qurmaqla bəzi məsələlərin həllini tapmaq mümkündür. Bu dərsdə belə üsulla bir neçə məsələnin necə həll olunması göstərilib.

Dərsdə şagirdlərə ağacşəkilli informasiya modeli ilə bağlı başqa tapşırıqlar da vermek olar.

1. Müəllim lövhədə müəyyən obyektin ağacşəkilli informasiya modelini çəkir və ya proyektor vasitəsilə nümayiş etdirir. Şagirdlər həmin ağacın təpələrini adlandırmalıdırular. Məsələn, ağacın kökündə "kompüter" yazıb onun təpələrini müəyyən etməyi şagirdlərə tapşırmaq olar.



Doldurandan sonra ağac təxmini belə görünüş alacaq:



2. Hər hansı çoxhissəli bir obyektin adını söyləmək olar, şagirdlər isə onun strukturunu ağac şəklində göstərməlidirlər. Məsələn: qələm, avtomobil, məktəb.

3. İxtiyari faylin tam adının yazılıması.

- Kompüterdə sinfin qovluğunu açın.
- Onun içində daha bir qovluq açın.
- Açılmış qovluğun içində hər hansı bir faylı seçib onun tam adını yazın.
Məsələn, C:\user\user1\Documents\8a\Məmmədov\Şəkillər\payız.bmp.
- Faylin tam adını nəzərə alaraq "ağac" qurun.

Bu tapşırıqları adı lövhədə və ya interaktiv lövhələrdə yerinə yetirmək olar.


Qiymətləndirmə meyarları:

İfadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Məsələnin informasiya modelini "ağac" formasında təqdim etməkdə çətinlik çəkir.	Məsələnin informasiya modelini "ağac" formasında müəllimin köməyi ilə təqdim edir.	Məsələnin informasiya modelini "ağac" formasında təqdim edərkən kiçik səhvlərə yol verir.	Məsələnin informasiya modelini "ağac" formasında təqdim edir.

IV TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

1. İş masasında simgələrin ölçülərini dəyişmək üçün kontekst menyusunun hansı bəndini seçmək lazımdır?
A) Sort by B) View C) New D) Personalize
2. İş masasının fonunu dəyişmək üçün onun kontekst menyusundan hansı bəndi seçmək lazımdır?
A) Sort by B) View C) New D) Personalize
3. Hansı komanda İş masasında simgələri görünməz şəbəkənin (torun) xanalarında yerləşdirir?
A) Auto arrange icons
B) Align icons to grid
C) Show desktop icons
D) Show desktop gadgets
4. İnformasiya modelinin ağac formasını qeyd edin.



5. Sağdakı şəkildə qovluqlar ağacşəkilli formada təqdim olunub. s1.gif faylinin tam adını müəyyən edin.

- A) D:\DOC5 B) D:\DOC5\s1.gif
C) D:\PT2\s1.gif D) D:\Doc1.doc\s1.gif




6. Ağacşəkilli strukturun elementlərinə aididir:
A) kök, torpaq, budaq B) təpə, til, üz
C) kök, til, təpə D) təpə, kök, yarpaq

7. Məktəbdə üç dərnək fəaliyyət göstərir: "Şahmat", "Dama" və "Rəqs". Birincidə 3, ikincidə 2, üçüncüdə isə 6 şagird məşğul olur. "Məktəb dərnəkləri" obyektinin informasiya modelini ağac şəklində göstərin.

8. Hansı vəziyyətdə ağaç formasından istifadə etmək daha əlverişlidir?
- A) avtomobilin tərkib hissələrini və onların bir-biri ilə əlaqəsini göstərmək
 - B) bir neçə çiçəyin əlamətlərini sadalamaq
 - C) avtomobilərin xarici görünüşünü, rəngini göstərmək
 - D) nağıl qəhrəmanlarını təsvir etmək

9. Sxemə baxın və a1.doc faylinin tam adını yazın.



10. Hansı bənddə faylin tam adı düzgün göstərilməyib?
- A) C:\AB\prt\34.jpeg
 - B) D:\RT\A.doc
 - C) C:\Program files\ss
 - D) F:\RR\TT\V\vt.exe
11. Müəyyən qovluqda Məsələ10 adlı fayl saxlanıldı. Həmin qovluqda yeni qovluq yaradıb, Məsələ10 faylini həmin qovluğa köçürdürlər. Bundan sonra onun tam adı D:\8sinif\Math\Məsələ\Məsələ10 oldu. Köçürməmişdən əvvəl faylin tam adı nə idi?
- A) D:\Math\Məsələlər\Məsələ10
 - B) D:\ Math\ Məsələ10
 - C) D:\8sinif\Zadaci\Məsələ10
 - D) D:\8sinif\Math\Məsələ10
12. A:\FOTO\2012\30-06\q001.jpeg və D:\FOTO\2012\30-05\q003.jpeg faylları verilib. Onlar:
- A) eyni qovluqda yerləşir
 - B) fərqli disklərdə yerləşir
 - C) A: diskində yerləşir
 - D) D: diskində yerləşir

TƏDRİS VAHİDİ – 5

TƏTBİQİ PROQRAMLARDA İŞ

TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 3.2.1. Qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.
- 3.2.2. Mətn redaktorunda obyektlərlə işləmək bacarığını nümayiş etdirir.
- 3.2.3. Slaydlara yeni komponentlər, effektlər əlavə edir.
- 3.2.4. Elektron cədvəlin əsas elementlərini nümayiş etdirir.


TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 23 / Mövzu 17: ÜÇÖLÇÜLÜ QRAFİKA


ALT STANDARTLAR	3.2.1. Qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">• Üçölçülü qrafik obyektlərlə işləyən programın alətlərini şərh edir.• Üçölçülü qrafik redaktorda qrafik primitivlərdən istifadə edərək fiqurlar çəkir.

Şagirdlər 1-ci sinifdən başlayaraq, demək olar ki, bütün siniflərdə sadə qrafik redaktorlarda işləmək bacarıqlarını təkmilləşdirirlər. Onlar aşağı siniflərdə müxtəlif üsullarla ikiölçülü obyektlər hazırlamağı öyrənmişlər. 8-ci sinifdə isə məktəblilər daha mürəkkəb təsvirləri yaratmaq üçün 3D qrafik redaktor olan SketchUp programının pulsuz yayılan versiyası ilə tanış olacaqlar. Əlbəttə, mürəkkəb üçölçülü görüntülər yaratmaq üçün üç dərs kifayət etmir. Bu programda daha mükəmməl səviyyədə işləmək üçün şagirdlərə sosial servislərin resurslarından, məsələn, [youtube.com](https://www.youtube.com) sayının videodərslərindən yararlanmayı tövsiyə etmək olar.

Şagirdləri "Üçölçülü təsvirlərin yaradılması" adlı müxtəlif müsabiqələrdə iştiraka cəlb etməklə həvəsləndirmək olar. Respublika üzrə keçirilən bu müsabiqədə şagirdlər verilmiş tapşırıqları SketchUp programında yerinə yetirirlər.



- A** Dərsin əvvəlində şagirdlərlə "birölçülü, ikiölçülü və üçölçülü" anlayışlarını müzakirə etmək olar. Üçölçülü obyektlərin ikiölçülü obyektlərdən fərqi söyləyən zaman müasir 3D oyunlardan söhbət açmaq məqsədəuyğundur. Motivasiya yaratmaq üçün müəllim iki kompüter oyununu nümayiş etdirə bilər: sadə 2D və müasir 3D oyunları. Bu zaman təqdimatdan, flipçartdan, videomaterialdan da istifadə edilə bilər.
- B** Şagirdlər SketchUp programı ilə tanış olmadıqları üçün müəllim program haqqında ilkin məlumatlar verə bilər. Dərsin "Addım-addım-1" bölümündə şagirdlər program pəncərəsinin əsas elementləri ilə tanış olurlar. Qeyd edək ki, pəncərənin interfeysi, daha dəqiq desək, iş sahəsinin görünüşünü programı ilkin başladanda seçmək tövsiyə edilir. Şagirdlərə başa salmaq lazımdır ki, koordinat başlanğıcında insan təsvirinin böyük əhəmiyyəti var: çəkilmiş obyektlərin ölçülərinin düzgün təyin edilməsi üçün onlar insan təsviri ilə müqayisədə seçilir. Əgər bu obyekti iş sahəsindən – modelləşdirmə sahəsində kənarlaşdırmaq lazımdırsa, onu Select aləti ilə seçdirib sonra Delete klavişini basmaq lazımdır.
- C** Dərsin bu bölümündə program pəncərəsinin əsas alətləri barədə qısa məlumat verilir. Yaxşı olardı ki, həmin alətləri müəllim projektordan istifadə edərək bütün sinfə nümayiş etdirirsən. Şagirdlərə göstərmək olar ki, iş sahəsində çəkilən obyektlərə hər tərəfdən baxmaq üçün Orbit alətindən istifadə olunur. Bunun üçün hər dəfə alətlər panelinə müraciət etmək lazım deyil. Bu zaman siçanın təkərciyini basılı saxlayaraq siçanı hərəkət etdirmək lazımdır. Siçanın təkərciyini hərəkət etdirməklə isə modelləşdirmə sahəsində olan obyektləri yaxınlaşdırmaq, yaxud uzaqlaşdırmaq mümkündür.
- D** "Addım-addım-2" bölümündə şagirdlər programın əsas primitivlərindən istifadə etməklə düzbucaqlı, dairə kimi fiqurlar çəkməlidirlər. Şagirdlərin diqqətini fiqurların fəzada yerləşməsinə cəlb etmək lazımdır. Çəkmə istiqamətindən asılı olaraq fiqurlar XOY, XOZ və ya YOZ müstəvilərində yerləşəcək.



E "Araşdırma-öyrənək" bölümündə şagirdlər 3D qrafik redaktorları barədə məlumat toplayıb təqdimat hazırlamalıdır. Müəllim şagirdlərə kömək məqsədilə bəzi programların adlarını çəkə bilər: 3D Studio Max, Mach Studio Pro, Blender 2.71 və s.

"Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş suallar dərsdə əldə olunan bilik və bacarıqları möhkəmləndirməyə imkan verir.

Oiymatləndirmə meyarları: şərhetmə, şəkilçəkmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Üçölçülü qrafik obyektlərlə işləyən programın alətlərinin təyinatını şərh etməkdə çətinlik çəkir.	Üçölçülü qrafik obyektlərlə işləyən programın bəzi alətlərinin təyinatını düzgün şərh etmir.	Üçölçülü qrafik obyektlərlə işləyən programın əsas alətlərinin təyinatını müəllimin köməyiylə şərh edir.	Üçölçülü qrafik obyektlərlə işləyən programın əsas alətlərinin təyinatını düzgün şərh edir.
Üçölçülü qrafik redaktorda sadə fiqurların çəkilməsində çətinlik çəkir.	Üçölçülü qrafik redaktorda sadə fiqurları müəllimin köməyiylə çəkir.	Üçölçülü qrafik redaktorda sadə fiqurların çəkilməsində kiçik səhvlər buraxır.	Üçölçülü qrafik redaktorda sadə fiqurları sərbəst çəkir.

Elektron resurslar:

- SketchUp programının yüklənməsi: informatik.az saytının "Program təminatı" bölümü
- SketchUp programı haqqında: <https://www.youtube.com/watch?v=4qR8dp8t8IA>
- 2D və 3D animasiyaların fərqi: <http://www.youtube.com/watch?v=wwL5dQbmwUg>

Dərs 24 / Mövzu 18: TİLLƏR VƏ ÜZLƏR

ALT STANDARTLAR	3.2.1. Qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Üçölçülü qrafik obyektləri təşkil edən tillər və üzlər haqqında məlumatı şərh edir. Üçölçülü qrafik redaktorda Push/Pull alətindən istifadə edib həcmli obyektlər hazırlayırlar.




A Dərsi başlayan zaman şagirdlərdən birini lövhəyə çağırıb sadə qrafik redaktorda, məsələn, Paint programında paralelepiped (kub) çəkməyi xahiş etmək olar. Bunu müəllim özü də yerinə yetirib proyektor vasitəsilə nümayiş etdirə bilər. Alınmış

figura hər tərəfdən baxmaq imkanının olmadığını şagirdlərə vurğulamaq lazımdır. Bununla da adi ikiölçülü qrafik redaktorların 3D obyektlərin çəkilməsində yararsız olduğunu izah etmək olar.

Müəllim şagirdlərlə "til" və "üz" anlayışlarını təkrarlaya bilər. Müəllim müxtəlif figurları göstərərək (məsələn, proyektorla) şagirdlərdən onların tillərini və üzlərini müəyyənləşdirməyi xahiş edə bilər.

B Proyektor vasitəsilə şagirdləri  Push/Pull (İtələ/Dart) alətinin iş prinsipi ilə tanış etmək tövsiyə olunur. Sonra onlara "Addım-addım-1" bölümündə verilmiş tapşırığı yerinə yetirməyi təklif etmək olar.

Şagirdlər düzbucaqlı və dairəyə bu aləti tətbiq edəndən sonra aşağıdakı həcmli figurlar – paralelepiped və silindr alınmalıdır:




Qeyd etmək lazımdır ki, alınmış həcmli obyektdə bu aləti yenə tətbiq etmək olar. Onunla alınmış obyektin qalınlığını, hündürlüyünü dəyişmək mümkündür.

C Dərsin bu bölümündə müəllim tillər və üzlər haqqında mühüm məlumatları şagirdlərə çatdırır:

- Tillər həmişə düz olur.
- Tillərin qalınlığı olmur.
- Tillərin görünməməsi onların mövcud olmamasına "dəlalət etmir".
- Tillərsiz üz olmur.
- Üzlər həmişə müstəvi şəklində olur.
- Tillər kimi, üzlərin də qalınlığı olmur.

D "Addım-addım-2" bölümündə şagirdlər alınmış həcmli figurun tilini və üzünü silib nəticələri müzakirə etməlidirlər. Bəzən şagirdlər çəşəraq obyektin tələb olunan üzünü və ya tilini deyil, başqa üzü və ya tili silirlər. Bu zaman onlara məsləhət vermək olar ki, CTRL+Z klavişlər kombinasiyasından istifadə etsinlər.

Silinmiş üzü yenidən çəkmək üçün Line aləti bir tilin üzərində ilkin nöqtədən son nöqtəyə kimi uzadıllarsa, həmin üz yenidən çəkiləcək.



E "Araşdırma-öyrənək" bölümündə şagirdlər 3D qrafik redaktorunda müstəvi üzərində çəkilmiş dördbucaqlı figurun kvadrat olmasının əlaməti ilə tanış olurlar. Çəkilmiş figurun tərəfinin iki bərabər hissəyə bölünməsinin necə aparılacağı müəyyən edilir. Qeyd etmək

lazımdır ki, Line alətini tilin üzərinə gətirdikdə müxtəlif rəngdə nöqtələr əmələ gəlir. Mavi rəngli nöqtə tili təşkil edən parçanın ortasını müəyyən edir. Eyni zamanda göstəricinin yanında "Midpoint" (Orta nöqtə) sözü əks olunur.

"Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş suallar dərsdə əldə olunan bilik və bacarıqları möhkəmləndirməyə imkan verir. 5-ci sualın cavabı belə ola bilər: kürə tillər və üzlər yığınıdır. Kürənin üzlərinin sayı çoxdur. Sadəcə, onların ölçüləri o qədər kiçikdir ki, biz onu görmürük. Şagirdlərə ALPLogo programında dairənin çoxbucaqlı ilə əvəz edilməsini xatrlatmaq olar.

Qiymətləndirmə meyarları:

Sərhətmə, şəkilçəkmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Üçölçülü qrafik obyektlərlə işləyən programda tillerin və üzlərin mahiyyətini şərh etməkdə çətinlik çəkir.	Üçölçülü qrafik obyektlərlə işləyən programda tillerin və üzlərin təyinatını bəzi səhvər buraxaraq şərh edir.	Üçölçülü qrafik obyektlərlə işləyən programda tillərin və üzlərin təyinatını müəllimin köməyi ilə şərh edir.	Üçölçülü qrafik obyektlərlə işləyən programda tillerin və üzlərin təyinatını düzgün şərh edir.
Üçölçülü qrafik redaktorda Push/Pull alətindən istifadə etməkdə çətinlik çəkir.	Üçölçülü qrafik redaktorda Push/Pull alətindən istifadə edərək həcmli fiqurların alınmasında çox vaxt səhvərə yol verir.	Üçölçülü qrafik redaktorda Push/Pull alətindən müəllimin köməyi ilə istifadə edərək həcmli fiqurlar alır.	Üçölçülü qrafik redaktorda Push/Pull alətindən istifadə edərək sərbəst olaraq həcmli fiqurlar alır.


Elektron resurslar:

1. SketchUp programında sadə modellərin hazırlanması:

<https://www.youtube.com/watch?v=97yTDUGfTVY>

Dərs 25 / Mövzu 19: ÜÇÖLÇÜLÜ MODELLƏRİN QURULMASI

ALT STANDARTLAR	3.2.1. Qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Verilmiş sadə obyektin üçölçülü qrafik redaktorda modelini hazırlayır.



- A** Dərsi başlayan zaman şagirdlərə SketchUp programında hazırlanmış müxtəlif modelləri nümayiş etdirmək olar. Obyektlərin hazır modellərini programın rəsmi saytından əldə etmək olar.



Şagirdlərə "Bu obyektləri hazırlamaq üçün ilkin olaraq nə etmək lazımdır?" suali ilə müraciət etmək olar. Şagirdləri istiqamətləndirici suallarla orijinal obyektin tərkib hissələrini, hər hissənin ölçülərini müəyyən etməyin, hər hissənin tam obyektdə yerini qeyd etməyin lazımlığı fikrinə yönəltmək lazımdır.

- B** "Addım-addım-1" bölümündə verilmiş addımları yerinə yetirməklə şagirdlərə SketchUp programında stulun modelini hazırlamaq təklif edilir.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlər stol və stullar hazırlaya bilər. Onlara evdə məktəbin modelini hazırlamağı təklif etmək olar. Nəticələri zəif olan şagirdləri təlim nəticələri yüksək olan şagirdlərlə cyni kompüter qarşısında əyləşdirmək məsləhətdir.

- C** "Addım-addım-2" bölümündə piramida çəkilməsi göstərilir. Şagirdlər öz kompüterlərində addımları yerinə yetirib nəticədə piramida fiquru almalıdırlar.

- D** "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər SketchUp programında ev modeli hazırlamalıdır. Evin damını qurarkən piramida hazırlamaq üsulundan da istifadə etmək olar.

Qiymətləndirmə meyarları: şəkilçəkmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Verilmiş sadə obyektin üçölçülü qrafik redaktorda modelini hazırlamaqda çətinlik çəkir.	Verilmiş sadə obyektin üçölçülü qrafik redaktorda modelinə qismən oxşar model çəkir.	Verilmiş sadə obyektin üçölçülü qrafik redaktorda modelini çəkərkən kiçik səhvlərə yol verir.	Verilmiş sadə obyektin üçölçülü qrafik redaktorda modelini düzgün çəkir.

Elektron resurslar:

- Уроки для начинающих в SketchUp. Урок1.
<https://www.youtube.com/watch?v=oT0b00heZ!I>
- Уроки для начинающих в SketchUp. Урок2.
<https://www.youtube.com/watch?v=Bfk8gGHVtDs>
- Уроки для начинающих в SketchUp. Урок3.
<https://www.youtube.com/watch?v=c78NS7Sp6Lc>


Dərs 26 / Mövzu 20: MƏTN REDAKTORUNUN OBYEKTLƏRİ

ALT STANDARTLAR	3.2.2. Mətn redaktorunda obyektlərlə işləmək bacarığını nümayiş etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Mətn sənədində şəkil əlavə edir. Mətn sənədində cədvəl əlavə edir. Mətn sənədində düstur əlavə edir.

Şagirdlər mətn redaktorlarında ibtidai siniflərdən işləməyə başlamışlar. "Mətn sənədinin obyekti" dedikdə redaktorda sənədə əlavə edilə bilən istənilən obyekt başa düşülür. Ümumiyyətlə, mətn sənədinin obyektlərini belə qruplaşdırmaq olar:



Mətn redaktoru mühitində yaradılan obyektlərlə şagirdlər işləyiblər. Ötən il onlar başqa programlarda hazırlanan obyektlərlə də tanış oldular. Bu, cədvəl (elektron cədvəl programında hazırlanıb) və onun əsasında qurulmuş diaqram idi. Bu il isə şagirdlər sənədə daxil edilə bilən yeni bir obyektlə – düsturla tanış olacaqlar.




A Mövzuya motivasiya yaratmaq üçün müəllim sınıf suallarla müraciət edə bilər: "Mətn redaktorunda sənəd dedikdə nə başa düşülür? Mətn redaktorunda abzasla hansı əməliyyatlar yerinə yetirmək olar? Sənədə cədvəli necə əlavə etmək olar?"

B Dərsliyin "Addım-addım-1" bölümündə şagirdlər mətn redaktorunda mətn yiğib, sonra ona şəkil və cədvəl əlavə etməlidirlər. Şagirdlərin mətnlə işləmək bacarıqlarının yoxlanması və bəzi əməliyyatların yada salınması məqsədə uyğundur. Çünkü təqdim olunmuş mətndə bəzi sözlər kursiv, bəziləri qalın şriftlə seçdirilib, mətn özü isə abzaslara bölünüb. Mətnə uyğun şəkli Internetdən də götürmək olar. Müəllim izah edir ki, bunun üçün veb-səhifədə şəkli tapmaq, onun üzərində siçanın sağ düyməsini basıb Copy image bəndini seçmək lazımdır. Sonra sənədə keçib istədiyiniz yerdə Paste komandasını vermək və ya Ctrl+V klavişlər kombinasiyasını basmaqla şəkli sənədə əlavə etmək olar.

C Dərslikdə riyazi düsturların yazılıması ardıcılılığı OpenOffice Writer programı üçün verilib. Microsoft Office paketinin MS Word 2003 programında klaviaturada olmayan simvolu daxil etmək üçün Insert⇒Symbol menyu komandasını seçmək lazımdır. Düstur redaktorunu açmaq üçün isə Insert⇒Object... - Microsoft Equation 3.0 komandasını seçmək və ya alətlər zolağında düyməsini basmaq lazımdır. Düstur redaktorunun pəncərəsi açılacaq:



Düstur xüsusi olaraq onun üçün ayrılmış çərçivədə yiğilir. Şagirdlərə məlumat vermək lazımdır ki, seçdiyiniz simvol kursörün olduğu yerdə eks olunur. Kursörün yerini düzgün seçməklə düsturu səhvəsiz yiğmaq olar.



Kursörün yeri

D "Addım-addım-2" bölümündə şagirdlərə düstur redaktoru vasitəsilə işləmək tapşırılır. Bu zaman OpenOffice Writer programının düstur redaktorunun özəlliklərinə diqqət yetirmək lazımdır. Əgər sinifdəki kompüterlərdə Microsoft Office paketi quraşdırılırsa, şagirdlər Microsoft Word programında da işləyə bilər. Düsturlarla rahat işləmək üçün düyməsini alətlər panelinə çıxartmaq məqsədə uyğundur. Bunun üçün:

1. Microsoft Word programında View⇒Toolbars⇒Customize... komandasını seçin.
2. Açılan pəncərədən Commands səhifəsinə keçin.
3. Categories bölümündən Insert, Commands bölümündən isə Equation Editor sətrini tapın və göstəricini onun üzərinə aparın.



4. Siçanın sol düyməsini basılı saxlamaqla həmin düyməni sürükləyərək alətlər zolağının sonuna aparın və sol düyməni buraxın.

EDərsliyin "Araşdırma-öyrənək" bölümündə şagirdlərə düsturlarla bağlı araşdırma aparmaq təklif olunur.

Bu tapşırığı mətn redaktorunun digər obyektləri ilə də yerinə yetirmək olar. Məsələn, mətn başlıqlarının tərtibatında çox vaxt istifadə edilən OpenOffice.org Writer programında nəzərdə tutulan Fontwork, Microsoft Word programında isə WordArt obyekti ilə icra etmək məqsədə uyğundur. Şagirdlər bu obyektdən gələcəkdə tərtibat zamanı mətn redaktorunda, təqdimat programlarında, elektron cədvəllərdə istifadə edə bilərlər. Bu obyektin düyməsini Microsoft Word 2003 və OpenOffice.org Writer programlarının rəsm panelindən tapmaq olar. Microsoft Word 2007 və 2010 programlarında isə bu düymə **Insert** səhifəsinin alətləri arasında olur. Məsələn:

OpenOffice.org Writer programında



Microsoft Word 2003 programında



"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər təqdim olunan suallara cavab verir.


Qiymətləndirmə meyarları:

Mətn redaktorunda işləmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mətn sənədində şəkli əlavə etməkdə çətinlik çəkir.	Mətn sənədində şəkli müəllimin köməyi ilə əlavə edir.	Mətn sənədində şəkli əlavə edərkən səhvər buraxır.	Mətn sənədində şəkli düzgün əlavə edir.
Mətn sənədində cədvəli əlavə etməkdə çətinlik çəkir.	Mətn sənədində cədvəli müəllimin köməyi ilə əlavə edir.	Mətn sənədində cədvəli əlavə edərkən kiçik səhvər buraxır.	Mətn sənədində cədvəli düzgün əlavə edir.
Mətn sənədində verilmiş düsturu əlavə etməkdə çətinlik çəkir.	Mətn sənədində verilmiş düsturu müəllimin köməyi ilə əlavə edir.	Mətn sənədində verilmiş düsturu əlavə edərkən kiçik səhvərlər yol verir.	Mətn sənədində verilmiş düsturu düzgün əlavə edir.

Dərs 27 / Mövzu 21: ELEKTRON CƏDVƏL

ALT STANDARTLAR	3.2.4. Elektron cədvəlin əsas elementlərini nümayiş etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Elektron cədvəllerin mahiyətini şərh edir.Elektron cədvəlin xanalarına verilənlər daxil edir.



A Dərsin əvvəlində nümunələr göstərməklə elə suallar vermək lazımdır ki, şagirdlər dinamik cədvəllərin nə qədər lazımlı olması qanəatinə özləri gəlsinlər. Məsələn, gündəlik valyuta məzənnələrinin dəyişməsi və bu səbəbdən də bəzi malların qiymətlərində dəyişiklik edilməsi, həmcinin anbara daxil olan müxtəlif adda və qiymətdə olan malların hesabatı və s. Bu işləri al ilə yerinə yetirən zaman malların sayı çox olduqda prosesə xeyli vaxt sərf etmək lazım gəlir. Müəllim şagirdlərə müraciət edərək belə bir sual verə bilər: "Kompyuterin imkanlarından istifadə etməklə elə cədvəller hazırlamaq mümkün müküdümü ki, bir qiyməti dəyişməklə bütün qiymətlər avtomatik olaraq özü dəyişsin?"

B Dərsin izahını proyektor vasitəsilə təşkil etmək faydalı olardı. Bu zaman müəllim söylədiklərini program pəncərəsində şagirdlərə nümayiş etdirir. Müəllim şagirdləri elektron cədvəl obyektlərinin seçdirilmə üsulları ilə tanış edə bilər.

1. *Xanani* seçdirmək üçün onu siçanla çıqqıldatmaq, yaxud ox klavişləri vasitəsilə cursoru həmin xanaya aparmaq lazımdır.
2. *Sütunu* seçdirmək üçün onun başlığını çıqqıldatmaq gərəkdir.
3. *Sətri* seçdirmək üçün onun başlığını çıqqıldatmaq gərəkdir.
4. *Xanalar diapazonunu* bir neçə yolla seçdirmək mümkündür:
 - siçan vasitəsilə: siçanın sol düyməsini diapazonun başlanğıc xanasında basıb saxlamaq və son xanayadək hərəkət etdirməklə;
 - <Shift> klavişini basıb saxlamaqla cursorun idarəolunması klavişləri vasitəsilə;
 - aralarında iki nöqtə qoymaqla diapazonun başlanğıc və son xanalarının ünvanlarını klaviatura vasitəsilə yazmaqla.

Şagirdlərə xanalarla verilənləri daxil etdikdən sonra başqa xanani seçdirmək üçün müəyyən klavişləri, yaxud klavişlər kombinasiyasını göstərmək məqsədə uyğundur:


<Enter>	Cari xananın altındakı xanani seçdirir.
<Tab>	Cari xananın sağindakı xanani seçdirir.
<Shift+Enter>	Cari xananın üstündəki xanani seçdirir.
<Shift+Tab>	Cari xananın solundakı xanani seçdirir.

C Dərslikdə bütün praktiki tapşırıqları həm OpenOffice.org Calc programında, həm də Microsoft Excel programında yerinə yetirmək olar. "Addım-addım-1" bölümündə şagirdlərə elektron cədvəl programının pəncərəsi ilə tanış olmaq tapşırılır. Sətirlər və sütunların nömrələnməsi haqqında məlumat şagirdlər özləri əldə etsələr daha faydalı olar. Maraq üçün onlara elektron cədvəlin bir vərəqində sətirlərin və sütunların sayını müəyyən etməyi tapşırın. Bu praktik işdə şagirdlər xanalarla ədədlər və mətnlər daxil edib onların xanalarda necə yerləşəcəyini izləməlidirlər. Həm OpenOffice.org Calc, həm də Excel programında ədədlər sağa, mətnlər isə sola düzlənir.

D "Addım-addım-2" bölümündə şagirdlər dərsin əvvəlində vərilmiş cədvəli elektron cədvəl programında hazırlamalıdır. Bu zaman xanaları formatlamağı da tapşırmaq olar. "Məbləğ" sütununu boş saxlamaq lazımdır. Növbəti dərsdə həmin sütunun xanalarına düstur tətbiq olunacaq.

E Dərsliyin "Araşdırıcı-öyrənək" bölümündə şagirdlərə xanaların formatı ilə bağlı tapşırıq verilir. Xanada olan verilənlərin formatı, yazılmış istiqaməti, xananın tərtibatını etmək üçün Format menyusundan Cells komandasını seçmək lazımdır. Həqiqi ədədlərin tam və kəsr hissələrində olan rəqəmləri xanada göstərmək üçün Number səhifəsindən istifadə olunur.

Xanaya daxil edilən verilənlərin yazılmış istiqamətini dəyişmək üçün Alignment (Düzləndirmə) səhifəsinə keçmək lazımdır.



Burada üfüqi istiqamətdə 7 və şaquli istiqamətdə 4 düzləndirmə variantından hər hansı birini seçmək olar.

"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sual və tapşırıqları sinifdə, yaxud evdə cavablandırma bilərlər.

Qiymətləndirmə meyarları:

Şərhetmə, elektron cədvəldə işləmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektron cədvəllərin mahiyyətini şərh etməkdə çətinlik çəkir.	Elektron cədvəllərin mahiyyətini müəllimin köməyi ilə şərh edir.	Elektron cədvəllərin mahiyyətini şərh edərkən kiçik səhvər buraxır.	Elektron cədvəllərin mahiyyətini ətraflı şərh edir.
Elektron cədvəlin xanalarına verilənləri daxil edərkən çətinlik çəkir.	Elektron cədvəlin xanalarına verilənləri müəllimin köməyi ilə daxil edir.	Elektron cədvəlin xanalarına verilənləri daxil edərkən səhvər buraxır.	Elektron cədvəlin xanalarına verilənləri düzgün daxil edir.

Dərs 28 / Mövzu 22: DÜSTURLARLA İŞ

ALT STANDARTLAR	3.2.4. Elektron cədvəlin əsas elementlərini nümayiş etdirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • Elektron cədvəlin xanasına düstur yazır. • Cədvəlin xanasında yazılın düsturu başqa xanalara tətbiq edir.



A Müəllim mövzuya başlayarkən şagirdlərdə bu dərsə motivasiya yaratmaq üçün düsturların əhəmiyyəti barədə suallar verə bilər. Məsələn, "Riyaziyyatda düsturlardan hansı məqsədlə istifadə olunur? Ötən dərsin "Fəaliyyət" bölümündə verilmiş cədvəlin sonuncu sütununun hesablanması qaydasını hansı düsturla ifadə etmək olar?" və s.

Əgər müəllimin düsturlar olan hazır elektron cədvəli varsa, onu şagirdlərə nümayiş etdirə bilər. Bu zaman müvafiq xanada qiyməti dəyişməklə cədvəlin digər xanalarında da qiymətlərin necə dəyişdiyinin şagirdlərə nümayiş etdirilməsi marağının daha da artırıbilər. Qeyd etmək olar ki, müasir supermarketlərin kassa aparatında, adətən, elektron cədvəllərdən istifadə olunur. Böyük həcmli mal dövriyyəsi olan xarici ticarət müəssisələrində də malların qiymətləri dollar məzənnəsinin dəyişməsinə uyğun olaraq dəyişir. Bu, elektron cədvəllər vasitəsilə çox asanca yerinə yetirilir.

B Dərsliyin "Fəaliyyət" bölümündə şagirdlər ötən dərsdə hazırlanmış cədvəldə qiymətləri dəyişərək sonuncu sütunun qiymətlərini yenidən hesablayırlar.

C Dərsin bu bölümündə elektron cədvəllərdə düsturlarla iş prinsipi izah olunur. Şagirdlərə çatdırılması vacibdir ki, elektron cədvəllərin əsas dəyəri adədlərdən biri dəyişdikdə onunla bağlı bütün düsturların avtomatik olaraq yenidən hesablanmasındadır. Adətən, şagirdləri sətirlərin və ya sütunların eyni qiymətlərlə tez bir anda doldurulması töəccübləndirir.

B	C	D	E	F	G	H	I	J
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5
5	5	5	5	5	5	5	5	5

Xanaları eyni qiymətlərlə doldurmaq üçün doldurma seçenekçəyindən istifadə olunur. Bunun üçün müvafiq xanarı aktiv edib göstəricini sağ aşağı küncündə olan kvadrata – doldurma seçenekçəyinə aparmaq lazımdır. Sol düyməni basılı saxlayaraq sətir və ya sütun boyunca siçanı sürüklemək lazımdır.



Əgər ardıcıl gələn xanaları, məsələn, bir sütunda olan xanaları 1-dən n-ə kimi nömrələmək lazımdırsa, onda "1" ədədini birinci xanaya yazmalı, **<Ctrl>** klavişini basılı saxlayaraq doldurma seçənəcəyindən tutub aşağı sürükləmək lazımdır. Eyni qayda ilə sətri də nömrələmək olar.

Şagirdlərə nisbi və mütləq ünvanlar haqqında qısa məlumat vermək faydalı olardı.

D "Addım-addım" bölümündə şagirdlər müvafiq xanalara düsturlar yazışdırmaqda qeymlərinde və ya miqdarda dəyişikliklər etməklə uyğun məbləğin necə dəyişməsini izləməlidirlər.

Diferensial təlim. Müəllim təlim nəticələri zəif olan şagirdlərə daha sadə tapşırıq verə bilər. Məsələn, iki ədədin cəminin, yaxud hasilinin hesablanması və s.

E Dərsliyin "Araşdırın-öyrənək" bölümündə şagirdlər SUM funksiyasından istifadə edib cədveldə olan dəyişiklikləri izləməlidir.

Başqa tapşırıq da vermək olar: ilk 20 Fibonaççi ədədini almaq üçün cədvəl hazırlayıñ. Bunun üçün əvvəlcə 1-ci və 2-ci xanalara uyğun olaraq 0 və 1 ədədləri yazılır. Hər sonrakı xanaya isə özündən əvvəlki iki ədədin cəmi yazılımalıdır. İzah etmək lazımdır ki, düsturu yalnız 3-cü xana üçün yazmaq, qalanlarına isə siçanı sürükləməklə çox asanca tətbiq etmək olar.

"Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlərə elektron cədveldə yerinə yetirmək üçün müəyyən tapşırıqlar verilir. Əgər dərsin vaxtı bu tapşırıqların icrası üçün kifayət etməzsə, onları evə də vermək olar. Bu zaman şagirdlər fləş-kartlardan istifadə edərək işlərini müəllimə təqdim edə bilərlər.

Qiymətləndirmə meyarları:

Elektron cədveldə işləmə, tətbiqetmə

A	B
1 Sıra nömrəsi	Fibonaççi adədi
2	0
3	1
4	1
5	2
6	3
7	5
8	8
9	13
10	21
11	34
12	55
13	89
14	144
15	233
16	377
17	610
18	987
19	1597
20	2584
21	4181

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektron cədvəlin xanasına düstur yazımaqda çətinlik çəkir.	Elektron cədvəlin xanasına düsturu müəllimin köməyi ilə yazır.	Elektron cədvəlin xanasına düsturu yazarkən səhv'lərə yol verir.	Elektron cədvəlin xanasına düsturu düzgün yazır.
Cədvəlin xanasında yazılan düsturu başqa xanalara tətbiq etməkdə çətinlik çəkir.	Cədvəlin xanasında yazılan düsturu başqa xanalara müəllimin köməyi ilə tətbiq edir.	Cədvəlin xanasında yazılan düsturu başqa xanalara tətbiq edərkən kiçik səhv'lərə yol verir.	Cədvəlin xanasında yazılan düsturu başqa xanalara tətbiq edir.

V TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

1. Qrafik və mətn redaktorları, elektron cədvəl kompüterin hansı növ programlarına aiddir?
 A) tətbiqi B) sistem C) instrumental D) heç birinə
2. SketchUp programında hansı simgə qrafik primitivə aiddir?
 A) B) C) D)
3. Müstəvi fiqurun üçölçülü formasını almaq üçün hansı alətdən istifadə edilir?
 A) B) C) D)
4. Mətn redaktorunda düstur redaktorunu başlatmaq üçün hansı menyudan istifadə etmək olar?
 A) View B) Format C) Edit D) Insert
5. Riyazi ifadələrin hansını klaviatURA simvolları vasitəsilə yazmaq olmur?
 A) $(16x^2 + 8x + 1)(7x^2 - 2x)$ B) $xyz + x^2 + y^2 + z^2$
 C) $ab^2 - a^2b = ab(b - a)$ D) $\frac{x^3 - 8}{\sqrt{5x^3 + 3x - 6}} + \frac{1}{x}$
6. Hansı yazı elektron cədvəldə xananın ünvani ola bilməz?
 A) G4 B) BB34 C) N23 D) 56B
7. Elektron cədvəl faylı necə adlanır?
 A) sənəd B) kitab C) dəftər D) vərəq
8. Cədvəlin xanalarında hansı növ verilənlər saxlanıla bilməz?
 A) ədəd B) tarix C) şəkil D) funksiya
9. Aşağıda elektron cədvəlin fraqmenti verilib. C1 xanasına $=A1+B1$ düsturu, C2 xanasına $=A1*2+C1$ düsturu yazılıb. C1 və C2 xanalarında hansı qiymətlər olacaq? Onları müvafiq xanalara yazın.

	A	B	C
1	20	3	
2	45	9	
3	30	12	

10. A12:B14 diapazonunda neçə xana var? _____
11. Elektron cədvəlin xanalarında yazılın düsturlar nə ilə başlayır?
 A) * B) = C) f(x) D) y=
12. Elektron cədvəldə düsturlarda istifadə olunan ünvanlara nə deyilir?
 A) xana B) diapazon C) istinad D) model

TƏDRİS VAHİDİ – 6

İNFORMASIYA CƏMİYYƏTİ VƏ İNTERNET


TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.2.1. İnformasiyaların emalı mərhələlərini sadalayır.
- 1.2.2. İnformasiyaların emalı mərhələlərini izah edir.
- 1.2.3. İnformasiyaların emalı mərhələlərini nümunələrlə şərh edir.
- 3.3.1. Kompüter şəbəkələrinin növlərini, strukturlarını izah edir.
- 3.3.2. Internetin əsas xidməti proqramları ilə işləyir.
- 4.1.1. İnformasiyalasdırma proseslərinin mahiyyətini izah edir.
- 4.1.2. İnformasiyalasdırma proseslərinin mərhələlərini fərqləndirir.
- 4.1.3. İnformasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **4 saat**
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

Dərs 30 / Mövzu 23: İNFORMASIYANIN EMALI MƏRHƏLƏLƏRİ

ALT STANDARTLAR	1.2.1. İnformasiyaların emalı mərhələlərini sadalayır. 1.2.2. İnformasiyaların emalı mərhələlərini izah edir. 1.2.3. İnformasiyaların emalı mərhələlərini nümunələrlə şərh edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> • İnformasiyanın emalı mərhələlərini sadalayır. • İnformasiyanın emalı mərhələlərini izah edir. • İnformasiyanın emalı mərhələlərini nümunələrlə şərh edir.



A Dərsin əvvəlində emal prosesi baş verən müxtəlif situasiyalara aid misallar səsləndirmək olar. Müəllim projektordan istifadə edərək kiçik videomateriallar və şəkillər də nümayiş etdirə bilər. Şagirdlərə "Bütün situasiyaları birləşdirən nədir? Onlarda hansı informasiya prosesi baş verir?" tripli suallarla müraciət etmək olar.

B Dərsin bu bölümündə informasiyanın emalı prosesindən danışılır. İnformasiyanın emalı mərhələləri dedikdə, informasiyanın toplanması, saxlanması, dəyişdirilməsi (yəni onun üzərində çevrilmələr aparılması) və ötürülməsi nəzərdə tutulur. İnformasiyanın emalını, adətən, iki növə ayıırlar:

1. Yeni informasiyanın, yaxud yeni məzmunun alınması; 2. Məzmun saxlanılmaqla formanın dəyişdirilməsi.

Şagirdlərə belə bir məlumatı da vermək olar:

Bəzən informasiyanın emalı "*qara qutu*" prinsipi əsasında aparılır. Bu halda istifadəçini yalnız giriş və çıxış informasiyaları maraqlandırır, informasiyanın emalı (dəyişilməsi) qaydası issə onu maraqlandırırmır. Adətən, texniki qurğular, eləcə də kompüter bu prinsiplə işləyir – istifadəçi emal prosesinə müdaxilə etmir.

C "Fəaliyyət" bölümündə şagirdlər cədvəldə verilmiş hallar üçün giriş və çıxış informasiyasını qeyd etməlidirlər.

Hadisə	İlkin informasiya	Çıxış informasiyası
<i>Krosswordda sözün tapılması</i>	Sözün, anlayışın təsviri	Söz
<i>Həkimin xəstəyə diaqnoz qoyması</i>	Xəstənin şikayətləri, analizlərin nəticələri	Xəstəliyin diaqnozu
<i>Dərsdə şagirdlərin bədii əsərin janrınu müəyyənləşdirməsi</i>	Bədii əsərin mətni	Janr
<i>Üçbucağın sahəsinin tapılması</i>	Üçbucağın tərəflərinin uzunluğu və ya digər parametrlər	Üçbucağın sahəsi

D "Araşdırın-öyrənək" bölümündə şagirdlər verilmiş situasiyaları araşdırmalı və hansı hallarda informasiyanın məzmununun dəyişdiyini aydınlaşdırmalıdır.

Verilmiş misallarda 2, 3 və 5-ci situasiyalarda məzmun dəyişir.

2. Şahmatçı növbəti gedişi etmək üçün çox amillərə fikir verməlidir: rəqibin gedişinə, fiqurların lövhədə yerleşməsinə və s. İformasiyanın təqdimolunma forması dəyişilmir. Məsələn, rəqib e2-e4 gedişini edir. Şahmatçı da fikirləşib e7-e5 gedişi ilə cavab verir.

3. Şagird ilkin ifadəni sadələşdirib $\frac{x-3}{x-5}$ ifadəsini alır. x -in hər hansı bir qiymətində ilkin ifadə ilə sadələşdirilmiş ifadənin qiyməti (informasiyanın məzmunu) eynidir.

Deməli, emal (sadələşdirmə) nəticəsində ilkin informasiyanın (riyazi ifadənin) məzmunu (qiyməti) dəyişmir, onun forması dəyişir.

5. Müəllim şagirdin cavabına düzəliş edərək yeni fikir səsləndirir. Bu isə məzmunun dəyişilmesi deməkdir. Forma (söz) qalır, informasiyanın məzmunu (şagirdin səhv cavabı) isə dəyişir.

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlər verilmiş sualları cavablaşdırırlırlar.

3. İformasiyanın emalı qaydası, yəni hər sözün nəyə aid olması təpilir və onun birinci hərfi yazılır. Məsələn, Savalan dağ olduğundan D yazılıb. Həmin qayda ilə boş yerlərdə "Ş" (şəhər) və "Ç" (çay) yazılmalıdır.

Qiymətləndirmə meyarları:

Sadalama, izahetmə, şorhetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İformasiyanın emalı mərhələlərini sadalamaqda çətinlik çəkir.	İformasiyanın emalı mərhələlərini müəllimin köməyi ilə sadalayır.	İformasiyanın emalı mərhələlərini sadalayarkən səhv'lərə yol verir.	İformasiyanın emalı mərhələlərini düzgün sadalayır.
İformasiyanın emalı mərhələlərini izah etməkdə çətinlik çəkir.	İformasiyanın emalı mərhələlərini müəllimin köməyi ilə izah edir.	İformasiyaların emalı mərhələlərini izah edərkən kiçik səhv'lərə yol verir.	İformasiyanın emalı mərhələlərini izah edir.
İformasiyanın emalı mərhələlərini nümunələrlə şəhər etməkdə çətinlik çəkir.	İformasiyanın emalı mərhələlərini müəllimin köməyi ilə nümunələrlə şəhər edir.	İformasiyanın emalı mərhələlərini nümunələrlə şəhər edərkən kiçik qeyri-dəqiqliyə yol verir.	İformasiyanın emalı mərhələlərini nümunələrlə şəhər edir.


Dərs 31 / Mövzu 24: KOMPÜTER ŞƏBƏKƏLƏRİ

ALT STANDARTLAR	3.3.1. Kompüter şəbəkələrinin növlərini, strukturlarını izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Kompüter şəbəkələrinin növlərini izah edir. Kompüter şəbəkələrin strukturlarını şərh edir.



A Mövzuya başlayarkən şagirdlərin diqqətini dərslikdə verilmiş şəkər yönəltmək olar. Şəkildə kompüter sinfinin şəkli verilib. Adətən, belə siniflərdə lokal şəbəkə qurulur. Belə suallarla müraciət etmək olar: "Bir kompüterdə olan faylları başqa kompüterə necə köçürmək olar?", "Kompüterlərdə işləyən istifadəçilər otaqda olan bir printerdən necə istifadə edə bilərlər?"


B "Fəaliyyət" bölümündə şagirdlərə verilmiş tapşırığı bir qədər dəyişmək də olar: "Sinif otağınızda beş kompüter var. Onları şəbəkədə birləşdirmək üçün müxtəlif üsullar fikirləşin və həmin birləşmələrin sxemini çəkin. İnfomasiyanın bir kompüterdən başqa kompüterə ötürülməsi üçün ən qısa və ən uzun yolları müəyyən edin". Adətən, şagirdlər kompüterləri belə formada birləşdirirlər:



Kompüterləri nömrələmək tövsiyə olunur. Şagirdlərlə müxtəlif vəziyyətləri müzakirə etmək yaxşı olardı.. Məsələn, "1-ci kompüteri və 4-cü kompüteri neçə yolla birləşdirmək olar?" (1-4; 1-5-4; 1-2-3-4; 1-3-4; 1-2-4), "Hansı yol daha qıсадır?" (1-4).

C Dərsin bu bölümündə kompüter şəbəkəsi haqqında məlumat verilir. Yeni mövzunu izah etmək üçün müəllim əvvəlcədən hazırlanmış təqdimatdan və ya flipçartdan istifadə edə bilər. Bu zaman naqilli və naqilsiz şəbəkələrdən də söhbət açmaq olar. Xüsusən də Bluetooth, Wi-Fi, 3G, 4G.

Şəbəkə avadanlıqları ilə şagirdlər 9-cu sinifdə daha ətraflı tanış olacaqlar. Buna baxmayaraq kompüterləri birləşdirən kabellər barədə qisa məlumat vermək faydalı olardı. Bu zaman şəbəkə kartının yuvasını nümayiş etdirmək olar.



Əgər kompüterdə şəbəkə yuvası yoxdur, onda kompüterə verilənləri simsiz texnologiyalar vasitəsilə ötürmək mümkünür. Şagirdlərə fərdi şəbəkə (*Personal Area Network, PAN*) barədə məlumat vermək olar. Bu şəbəkə insanın "ətrafında" qurulur. Həmin şəbəkəyə istifadəçinin istifadə etdiyi kompüter, smartfon, noutbuk, planşet və başqa avadanlıqlar qoşula bilər. PAN şəbəkəsində Bluetooth kimi texnologiyalardan istifadə edilir. Bu şəbəkənin başlıca özəlliyi məhdud istifadəçi sayında (8 iştirakçıya qədər ola bilər) və əhatə dairəsinin az (30 metrədək) olmasındadır.

- D** Dərsliyin "Arasdıraq-öyrənək" bölümündə şagirdlərə məktəb kompüter şəbəkəsini araşdırmaq tapşırılır. Şagirdlərin işlərinə növbəti dərsin əvvəlində baxmaq olar.
- E** "Öyrəndiklərinizi yoxlayın" bölümündə şagirdlərə verilmiş sualları cavablandırmaq təklif olunur.

Qiymətləndirmə meyarları:

İzahetmə, şərhətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Kompüter şəbəkə-lərinin növlərini izah etməkdə çətinlik çəkir.	Kompüter şəbəkə-lərinin növlərini müəllimin köməyi ilə izah edir.	Kompüter şəbəkə-lərinin növlərini izah edərkən səhvlərə yol verir.	Kompüter şəbəkə-lərinin növlərini düzgün izah edir.
Kompüter şəbəkə-lərinin strukturlarını çətinliklə şərh edir.	Kompüter şəbəkə-lərinin strukturlarını müəllimin köməyi ilə şərh edir.	Kompüter şəbəkə-lərinin strukturlarını şərh edərkən səhvlərə yol verir.	Kompüter şəbəkə-lərinin strukturlarını düzgün şərh edir.

Elektron resurslar:

1. Kompüter şəbəkələri. <https://www.youtube.com/watch?v=1IrrRda5HRSk>
2. Персональная сеть.
http://life-prog.ru/l_32355_personalnie-seti-PAN.html

Dərs 32 / Mövzu 25: INTERNET XİDMƏTLƏRİ

ALT STANDARTLAR	3.3.2. Internetin əsas xidməti proqramları ilə işləyir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> Internetin əsas xidmətlərini şərh edir. Internetin əsas xidməti proqramlarından istifadə edir.



A Şagirdlər müəyyən Internet xidmətləri ilə aşağı siniflərdən tanışdır. Ona görə də onlara həmin servislərə aid suallarla müraciət etmək olar. Məsələn, "Internetdən hansı məqsəd üçün istifadə edirsınız? "Dünya hörümçək toru" nə deməkdir? Elektron poçt haqqında nə bilirsiniz?" və s.

B Dərsin "Addim-addim-1" bölümündə şagirdlərə Internetin WWW və elektron poçt xidmətlərinə aid tapşırıq verilir. Müəllim şagirdlərə başqa tapşırıq da verə bilər. Bəzi şagirdlərin e-poçtu olmaya bilər. Ona görə də elektron poçt vasitəsilə məktub göndərəndə şagirdlərin kiçik qrup və ya cütlükler şəklində işləməsi məqsədəyğindən. Müəllim məktubların məktəbin poçtuna ünvanlanması da təklif edə bilər.

C Dərsin bu bölümündə Internetin şagirdlərə məlum olmayan xidmətlərindən söhbət gedir. Telnet servisindən Təhsil Nazirliyinin məktəblərdə quraşdırıldığı kompüterlərdə istifadə olunur. Telnet servisi nazirliyin hər hansı əməkdaşına Internetdən istifadə etməklə məktəbdə olan kompüterə qoşulmaq imkanı verir. Əgər məktəbdəki kompüterin administratoru imkan verirsə, Telnet programı uzaqda yerləşən kompüterin resurslarından tam istifadə etməyə şərait yaradır. Telnet vasitəsilə elektron poçta, verilənlər bazasına, fayllara müdaxilə etmək mümkündür. Onun üçün məktəb kompüterlərində TeamViewer programı quraşdırılmalıdır.

D "Addim-addim-2" bölümündə şagirdlərə Internetin FTP xidmətindən istifadə edib <http://e-derslik.edu.az/> saytından fayl, daha dəqiqi, elektron dərslik yüklemək təklif edilir.

E Dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə şagirdlər müasir smartfonlarda istifadə olunan Internet xidmətlərini araşdırıb təqdimat hazırlamalıdırular.



Şagirdlər dərsliyin "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş suallara cavab verirlər.

Qiymətləndirmə meyarları:

Şərhətmə, İnternetdən istifadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İnternetin əsas xidmətlərini şərh etməkdə çətinlik çəkir.	İnternetin əsas xidmətlərini müəllimin köməyi ilə şərh edir.	İnternetin əsas xidmətlərini şərh edərkən səhvlərə yol verir.	İnternetin əsas xidmətlərini düzgün şərh edir.
İnternetin əsas xidməti programlarından çətinliklə istifadə edir.	İnternetin əsas xidməti programlarından müəllimin köməyi ilə istifadə edir.	İnternetin əsas xidməti programlarından istifadə edərkən səhvlərə yol verir.	İnternetin əsas xidməti programlarından istifadə edir.

Dərs 33 / Mövzu 26: CƏMIYYƏTİN İNFORMASIYALAŞDIRILMASI

ALT STANDARTLAR	<ul style="list-style-type: none"> 4.1.1. İnfomasiyalasdırma proseslərinin mahiyyətini izah edir. 4.1.2. İnfomasiyalasdırma proseslərinin mərhələlərini fərqləndirir. 4.1.3. İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"> İnfomasiyalasdırma proseslərinin mahiyyətini izah edir. İnfomasiyalasdırma proseslərinin mərhələlərini fərqləndirir. İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.



- A** Dərsin əvvəlində şagirdlərlə infomasiya texnologiyaları barədə müxtəlif suallar etrafında müzakirə təşkil etmək olar. Məsələn, "Hansi infomasiya texnologiyalarından istifadə edirsiniz? Infomasiyanı toplamaq, saxlamaq, ötürmək, emal etmək üçün sizə hansı vasitələr kömək edir?" Çalışmaq lazımdır ki, şagirdlər

dəftər, kitab, xətkeş, telefon, kalkulyator, kompüter, Internet kimi vasitələrin adını çəksinlər.

B Dərsin bu hissəsində şagirdlərə informasiya inqilabları barədə məlumatı çox qısa vermək yaxşı olardı. Çünkü bu dərsdə şagirdlər təqdimat hazırlayarkən özləri tədqiqat aparmalıdırlar.

C Fəaliyyət işini şagirdlər fərdi və ya qrup şəklində yerinə yetirə bilər. Şagirdlər informasiya inqilablarından birini seçib Internetin axtarış sistemlərindən, digər fənlərin dərsliklərindən istifadə etməklə mətnlər, şəkillər əsasında 6–10 slayddan ibarət təqdimat hazırlamalıdır. Müəllim tapşırığı dəyişərək ayrı-ayrı şagirdlərə, yaxud qruplara konkret mövzular da verə bilər.

Diferensial təlim. Təlim nəticələri zəif olan şagirdlərə köməklik göstərmək məqsədilə müəllim ancaq təqdimat hazırlamağı təklif edə bilər. Mövzuya aid materialları (mətnləri və şəkilləri) isə müəllim qovluq şəklində belə şagirdlərin kompüterlərində əvvəlcədən saxlaya bilər.

Nümunə kimi "Fərdi kompüterlərin yaradılması" təqdimatının slaydları aşağıda göstərilib.



D Dərsliyin "Araşdırma-öyrənək" bölümündə şagirdlər Dövlət Statistika Komitəsinin saytından (www.stat.gov.az) istifadə etməklə Azərbaycanda əhalinin məşğulluğu ilə bağlı son 10 ilin statistik göstəricilərini araşdırmalıdır. Onun üçün həmin saytda "Əmək bazarı" menyusunu seçmək və açılan səhifədə "Məşğulluq" hiperistinadını seçmək lazımdır.

A screenshot of the official website of the State Statistical Committee of Azerbaijan. The main header reads "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi". Below the header, there are several menu options in Azerbaijani. The main content area is titled "Məşğulluq" (Employment). It contains two columns of links related to employment statistics. The left column includes links for "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", "Məşğulluq hesabatları", and "Məşğulluq hesabatları". The right column includes links for "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", "Əmək piyasası", and "Əmək piyasası".

Siyahıdan "Məşğul olan əhalinin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü" adlı faylı seçmək lazımdır. Elektron cədvəl programında hazırlanmış fayl FTP vasitəsilə kompüterə yüklənəcək.

İşletmənin adı və tətbiq etdiyi sektor	Şəhərin əhalisinin yaşlılığındakı əməkdaşlığı									
	1999	2000	2001	2002	2003	2004	2005	2006	2007	2008
Şəhərin əhalisi	75,9	74,7	73,5	72,3	71,1	70,2	69,3	68,4	67,5	66,6
Əhalinin 55-64 yaşlıları	25,2	25,9	26,5	27,1	27,7	28,3	28,9	29,5	30,1	30,7
Əhalinin 65-74 yaşlıları	27,9	28,5	29,1	29,7	30,3	30,9	31,5	32,1	32,7	33,3
Əhalinin 75-84 yaşlıları	23,8	24,5	25,2	25,9	26,6	27,3	28,0	28,7	29,4	30,1
Əhalinin 85-94 yaşlıları	11,1	10,8	10,5	10,2	9,9	9,6	9,3	9,0	8,7	8,4
Əhalinin 95-104 yaşlıları	1,1	1,0	1,0	1,0	1,0	1,0	1,0	1,0	1,0	1,0
Şəhərin əhalisinin yaşlılığındakı əməkdaşlığı	75,9	74,7	73,5	72,3	71,1	70,2	69,3	68,4	67,5	66,6
Şəhərin əhalisinin yaşlılığındakı əməkdaşlığı										
İşletmənin adı və tətbiq etdiyi sektor	1999	2000	2001	2002	2003	2004	2005	2006	2007	2008
	75,9	74,7	73,5	72,3	71,1	70,2	69,3	68,4	67,5	66,6

Şagirdlər bütün göstəriciləri üç qrupa bölməlidir: aqrar sektorda çalışanlar, sənayedə və xidmət sektorunda. Sadə hesablamalar aparıb suallara cavab verməlidirlər:

– Hazırkıda əhalinin neçə faizi aqrar, neçə faizi sənaye, neçə faizi xidmət sahəsində çalışır?

– İnfomasiya sahəsinə aid fəaliyyət növlərini müəyyən edin.

– Son 10 ildə bu fəaliyyət növü ilə məşğul olan əhalinin artım dinamikasına əsasən ölkəmizdə infomasiya cəmiyyətinin qurulması nə vaxt başa çatacaq?

E "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə meyarları:

İzahetmə, fərqləndirmə, ifadəetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İnfomasiyalasdırma proseslərinin mahiyyətini çətinliklə izah edir.	İnfomasiyalasdırma proseslərinin mahiyyətini müəllimin köməyi ilə izah edir.	İnfomasiyalasdırma proseslərinin mahiyyətini izah edərkən səhv'lərə yol verir.	İnfomasiyalasdırma proseslərinin mahiyyətini düzgün izah edir.
İnfomasiyalasdırma proseslərinin mərhələlərini fərqləndirməkdə çətinlik çəkir.	İnfomasiyalasdırma proseslərinin mərhələlərini müəllimin köməyi ilə fərqləndirir.	İnfomasiyalasdırma proseslərinin mərhələlərini fərq-ləndirən zaman səhv'lərə yol verir.	İnfomasiyalasdırma proseslərinin mərhələlərini fərqləndirir.
İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələri çətinliklə hazırlayır.	İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələri müəllimin köməyi ilə hazırlanır.	İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələri hazırlayarkən səhv'lərə yol verir.	İnfomasiyalasdırma proseslərinin mərhələlərinə aid sadə layihələr hazırlayır.

Elektron resurslar:

1. Fərdi kompüterlərin yaradılması.

http://www.informatik.az/index/mu_lliml_rin_t_dris_resurslari/0-66

VI TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏSİ

- Hansı halda emal nəticəsində informasiyanın məzmunu dəyişmir?
A) Şagird məsələ həll edir
B) Şagird ədədi 10-luq say sistemindən 2-lük say sisteminə keçirdir
C) Uşaq işqfora baxıb yolu keçir
D) Ata televizorda hava proqnozuna baxdı və küçəyə çıxanda isti geyindi
- Şəbəkədə serverə birləşdirilmiş kompüterlər necə adlanır?
A) adapter B) müştəri
C) domen D) provayder
- Kompüter şəbəkəsində ən azı neçə kompüter olur?
A) 1 B) 2 C) 3 D) 4
- Kompüter şəbəkəsində başlıca kompüter necə adlanır?
A) brauzer B) terminal C) server D) provayder
- WAN nədir?
A) lokal şəbəkə B) server kompüter
C) qlobal şəbəkə D) müştəri kompüter
- Bunlardan biri lokal şəbəkənin topologiyası deyil.
A) təkər B) şin C) dairə D) ulduz
- Düzgün birləşdirin

İNTERNET

Bu şəbəkədə təşkilatdankənar xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir.

İNTRANET

Bu şəbəkədə təşkilatdankənar şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilmir.

EKSTRANET

Bu şəbəkədə bütün şəxslərə informasiya sistemindən istifadə etməyə icazə verilir

- Bunlardan hansı Internet xidmətidir?
A) CRT B) LCD C) PTP D) FTP

9. Internetin bu xidməti istifadəçinin kompüterini başqa bir kompüterin terminalına çevirməyə imkan verir.
- A) elektron poçt B) WWW C) Telnet D) IRC
10. İnfomasiya inqilabları mərhələlərinin düzgün ardıcılığını seçin.
- A) yazının meydana gəlməsi; elektrikin kəşfi; kitab çapının ixtirası; fərdi kompüterlərin yaranması
- B) elektrikin kəşfi; yazının meydana gəlməsi; kitab çapının ixtirası; fərdi kompüterlərin yaranması
- C) kitab çapının ixtirası; fərdi kompüterlərin yaranması; yazının meydana gəlməsi; elektrikin kəşfi
- D) yazının meydana gəlməsi; kitab çapının ixtirası; elektrikin kəşfi; fərdi kompüterlərin yaranması
11. İnfomasiya cəmiyyətinin əsas xüsusiyyəti hansıdır?
- A) əhalinin əksəriyyəti infomasiyanı ötürür, saxlayır və emal edir
- B) cəmiyyət üzvlərinin əksəriyyəti infomasiyanın istehsalı, saxlanması, emali və onun istifadəsi ilə məşğul olur
- C) cəmiyyət üzvlərinin əksəriyyəti infomasiyanın saxlanması və onun istifadəsi ilə məşğul olur
- D) fabrik və zavodlar, sənaye məhsulları iqtisadiyyatın əsasını təşkil edir
12. Hansı ölkələr infomasiya cəmiyyətinə daha yaxındır?
- A) Yaponiya, Nigeriya, Fransa B) ABŞ, Yaponiya, İngiltərə
- C) ABŞ, Monqolustan, Qırğızıstan D) Almaniya, Yaponiya, Mozambik

GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

Mövzu: 2-lik, 8-lik və 16-liq SAY SİSTEMLƏRİ

ALT STANDARTLAR	1.1.2. İnformasiyanın bir say sistemindən digərinə keçirilməsinə aid nümunələr göstərir.
TƏLİM NƏTİCƏLƏRİ	• 2-lik say sistemində yazılmış ədədi 8-lik və 16-liq say sistemlərində təsvir edir.
İstifadə olunan İŞ FORMALARI	Bütün siniflə iş, qruplarla və fərdi iş
İstifadə olunan ÜSULLAR	Sual-cavab, problemin həlli, müzakirə, cədvəllə iş, interaktiv lövhədə iş
Fənlərarası İNTƏQRASIYA	Riy. – 1.2.2
TƏCHİZAT	projektor, noutbuk, "Promethean" interaktiv lövhəsi, Activinspire programında hazırlanmış flipchart, iş vərəqləri

MOTİVASIYA

Müəllim interaktiv lövhədə əks olunan flipçartın birinci səhifəsini açır, orada əks olunan suallar vasitəsilə şagirdlər arasında kiçik diaqnostik qiymətləndirmə aparır və yeni dərsə keçid yaradır.

- Say sistemi nədir?
- Mövqeli və mövqesiz say sistemlərinin fərqi nədədir?
- Mövqeli say sistemlərinə hansı örnəklər göstərmək olar?
- İkiilik say sistemi mövqelidir, yoxsa mövqesiz?
- İkiilik say sistemində neçə rəqəm var?
- İkiilik kodlaşdırımdan harada istifadə olunur?



Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat suahı yazılır və müəllim tərəfindən səsləndirilərək izah edilir. Şagirdlərin fəziyyələri qeyd olunur.

Tədqiqat suahı: **2-lik, 8-lik və 16-liq say sistemləri arasında hansı əlaqə var?**

TƏDQİQATIN APARILMASI

Şagirdlər 2-lik, 8-lik və 16-liq say sistemlərində ədədləri yanaşı yazış müqayisə etməlidirlər. Tədqiqatı aparmaq üçün şagirdlər iş vərəqlərində nümayiş etdirilən cədvəli doldurmalıdırlar. Qruplarla iş təşkil edən zaman hər qrupa 2-lik, 8-lik və ya 16-liq say sistemlərindən birinə uyğun sütunu doldurmaq tapşırılı bilər.

Tədqiqat işi			
Cədvəli təmamlayın			
10-luq	2-lük	8-lük	16-lıq
0	000	0	0
1	001	1	
2			
3			
4			
5			
6			
7			
8			
9			
10			

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Müəllim üç şagirdi, yaxud hər qrupdan bir nəfəri lövhəyə çağırır. Hər şagird cədvəlin bir sütununu doldurur.

Tədqiqat işi			
Cədvəli təmamlayın			
10-luq	2-lük	8-lük	16-lıq
0	000	0	0
1	001	1	1
2	010	2	2
3	011	3	3
4	100	4	4
5	101	5	5
6	110	6	6
7	111	7	7
8	1000	10	8
9	1001	11	9
10	1010	12	A

Bu zaman müəllim sinfə suallarla müraciət edə bilər:

- Verilmiş say sistemlərinin hamısında eyni olan rəqəmlər hansılardır? (0 və 1)
- 8-lük, 10-luq və 16-lıq say sistemlərində hansı rəqəmlər eynidir? (0-dan 7-yə kimi)
- İkiilik say sistemində ən böyük üçrəqəmli ədəd hansıdır? (111)
- İkiilik say sistemində ən böyük üçrəqəmli ədəd 8-lük say sistemində hansı ədədə uyğundur? (7)
- 16-lıq say sistemində 10_{10} ədədi necə təsvir olunur? (A)

ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

Müəllim sinfə müraciət edir:

- Eyni ədədin 2-lük və 8-lük say sistemlərində yazılışlarından hansı daha qıсадır?
- Cədvəldə göstərilmiş say sistemlərinin oxşarlığı nədədir? (bəzi rəqəmlərin yazılışı eynidir, hamısı mövqelidir)
- 2 ədədinin 8 və 16 ədədləri ilə hansı əlaqəsi var? ($8=2^3$, $16=2^4$)

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və nəticə çıxarıır. Bu zaman o, flipçartın səhifəsində olan materialları nümayiş etdirir:

- Verilmiş cədvəldən istifadə edərək bir say sistemindən digərinə asanca keçmək olar. Kompüterlərdə 2-lük say sistemi ilə yanaşı, 8-lük və 16-lıq say

sistemlərindən də istifadə olunur. Çünkü böyük onluq ədədlərin ikilik kodu çox uzundur. Bu səbəbdən onları kompüterlərdə 8-lük və 16-lıq kodlarla əvəz edirlər.

1. 2-lük say sistemindən 8-lük say sistemine keçmək üçün verilmiş ikilik ədəd sağdan başlayaraq 3 simvoldan ibarət qruplara bölünür. Ən soldakı qrupda 3 simvol alınmazsa, qrupun əvvəlinə bir və ya iki sıfır artırılır.
2. Hər qrupa üzrəqəmli ikilik ədəd kimi baxılır və o, 8-lük say sisteminin uyğun rəqəmi ilə evezələnir.

$$010 \underset{2}{\textcolor{red}{\overbrace{1}}} \underset{5}{\textcolor{red}{\overbrace{0}}} \underset{3}{\textcolor{red}{\overbrace{1}}} \underset{7}{\textcolor{red}{\overbrace{1}}} \underset{5}{\textcolor{red}{\overbrace{1}}} 01_2 = 25375_{10}$$




Müəllim eyni qaydanın 16-lıq say sistemində də tətbiqini göstərir. Ancaq bu halda ikilik ədədin rəqəmlərini üç-üç deyil, dörd-dörd qruplaşdırmaq lazımdır.

Müəllim şagirdləri ikilik say sistemində toplama və vurma qaydaları ilə tanış edə bilər.

İkilik say sistemində toplama və vurma qaydaları

Toplama qaydası	Vurma cədvəli	Örnəklər
$0 + 0 = 0$ $0 + 1 = 1$ $1 + 1 = 10,$	$0 - 0 = 0$ $0 - 1 = 1$ $1 - 0 = 1$ $1 - 1 = 0$	1001 $+ 1101$ $-----$ 10110
		$\times 1001$ 1101 $-----$ 1001 1001 $-----$ 1110101



YARADICI TƏTBİQETMƏ

Müəllim şagirdlərə iş vərəqləri paylayır.

Özünüzü yoxlayın

Hansı say sistemindən hansına	İlk 5 ədəd	Natıca
2 - 8	100100010001	A ₈ =
2 - 16	1100110111101111	A ₁₆ =
8 - 2	572	A ₂ =
16 - 2	AA45	A ₂ =



Eyni tapşırıq ekranada da əks olunur. Sonra lövhənin imkanlarından istifadə edərək düzgün cavablar əks etdirilir.

Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə əlavə suallar və tapşırıqlar da vermək olar. Məsələn, ikilik say sistemində aşağıdakı əməlləri yerinə yetirir:

$$100110101_2 + 101111_2$$

$$1011_2 \times 11_2$$

QİYMƏTLƏNDİRİMƏ

Şagirdlər "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırırlar. Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyarlar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazar. Qiymətləndirmə meyarlarına 23-cü səhifədə nümunə verilmişdir.

Elektron resurslar


1. informatik.az saytının "Elektron resurslar" bölümünün "Say sistemləri" hissəsində dərsə aid materiallar.

Mövzu: İNFORMASIYA MODELİNİN AĞAC FORMASI

ALT STANDARTLAR	2.1.1. Obyektin informasiya modelinin "ağac" formasını izah edir. 2.1.2. İnfomasiya modelinin "ağac" formasında təsvirini nümunələrlə şərh edir. 2.1.3. Obyektin informasiya modelini "ağac" formasında ifadə edir.
TƏLİM NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none">Obyektin informasiya modelinin "ağac" formasını izah edir.İnfomasiya modelinin "ağac" formasında təsvirini nümunələrlə şərh edir.Obyektin informasiya modelini "ağac" formasında ifadə edir.Faylin tam adını verilmiş fayl strukturuna görə söyləyir.
İstifadə olunan İŞ FORMALARI	Bütün siniflə iş, qruplarla iş
İstifadə olunan ÜSULLAR	problemin həlli, sadə klaster, müzakirə, əqli hücum
Fənlərarası İNTEQRASIYA	Az.t – 2.1.2, 4.1.2, Biol. – 1.1.4, Coğr. – 2.1.4, 3.2.4
TƏCHİZAT	İş vərəqləri, İnternete bağlı kompüterlər, proyektor, noutbuk

MOTİVASIYA

Müəllim projektor vasitəsilə şagirdlərə dərslikdəki şəkli nümayiş etdirir:



O, suallarla şagirdlərə müraciət edir:

- "Nəsil ağacı" nədir? (qohumluq əlaqələrinin simvolik olaraq sxematik təsviri)
 - Niyazi kimdir və onun Üzeyir Hacıbəyli ilə hansı qohumluq əlaqəsi var?
- Əgər şagirdlər suala cavab verə bilməsələr, müəllim Vikipediya Internet ensiklopediyasına müraciət edib Niyaziyə həsr olunmuş veb-səhifəni açır və şagirdlərə informasiya verir: məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq Artisi, SSRİ Dövlət Mükafatı laureatı, Üzeyir Hacıbəylinin qardaşı oğlu.

VİKİPEDIA
Azərbaycan dilində Vikipediya 1-31 oktyabr 2014-cü ilindən əvvəlindən əlavələşdirilmiş əməkdaşlığı ilə hazırlanmışdır. "Məmərlik ayy" etibarindan əlavələşdirildi. Siz də əməkdaş və təbəqəcisi vəsin!

Niyazi

Niyazi Tağızadə – Hacıbəyov (d. 1912-ci ilər avqustun 20-de Tbilisi; ö. 1984-cü ilde avqustun 2-de Bakı) – məşhur azərbaycanlı dirijor və bestəkar. SSRİ Xalq Artisi, SSRİ Dövlət Mükafatı laureatı. 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı. Beynəlxalq Nehru mükafatı laureatı. Sosialist Əməyi Qızıl Medalları sahibi.

Məmərlik ayy

1 Heydi
2 Ağır atletika və hərtçilik
3 Müsələ yaradıcılığı
4 Mükafatlar:
5 Dərişərəs
6 Mükəmmələr
7 Nəst aqəsi
8 Filmografiya
9 Məmərlik
10 Xəristi keyfiyyətlər
11 Hamçinin zərər

Niyazi

Niyazi Tağızadə (1912-1984)

Müəllim:

- Üzeyir Hacıbəylinin atasının, anasının adlarını söyləyə bilərsinizmi?
 - Onları necə müəyyən etdiniz?
- Şagirdlərin fikirləri dinlənilir. Lövhədə tədqiqat suali yazılır və müəllim tərəfindən səsləndirilərək izah edilir. Şagirdlərin fərziyyələri qeyd olunur.


Tədqiqat suali: **Obyektləri təsnif etmək üçün sxemi necə qurmaq olar?**

TƏDQİQATIN APARILMASI

Sinif kiçik qruplara bölünür. Qruplara tapşırıqlar və iş vərəqləri paylanır.


I qrup

Boş çərçivələrdə uyğun sözləri yazın və sxemi tamamlayın.




II qrup

Boş çərçivələrdə uyğun sözləri yazın və sxemi tamamlayın.




III qrup

Boş çərçivələrdə uyğun sözləri yazın və sxemi tamamlayın.



IV qrup

Boş çərçivələrdə uyğun sözləri yazın və sxemi tamamlayın.



MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Hər bir qrupun nümayəndəsi işlərini təqdim edir. Məlumat mübadiləsi baş verir. Müəllim və digər qrup üzvləri suallar verə bilər:

I qrupa:

- İlkinci sırada boş sahəyə nə yazdınız? (saprofitlər)
- Üçüncü sıranın boş sahələrinə hansı yazıları əlavə etdiniz?
- Bakteriyaların təsnifatını başqa cür aparmaq olarmı? Əgər olarsa, onda sxem necə dəyişiləcək?

II qrupa:

- Sxemin boş sahələrinə nə əlavə etdiniz?
- Üçüncü sırada olan obyektlər hansı qruplara daxildir? ("Planetlər" və "Səma cisimləri")
- Səma cisimlərinin təsnifatını başqa cür aparmaq olarmı? Əgər olarsa, onda sxem necə dəyişiləcək?

III qrupa:

- Canlı orqanizmləri necə qrupa bölmək olar?
- İlkinci sırada nə yazdınız? Üçüncü sıranın boş sahələrini necə doldurdunuz?
- Sxemə dördüncü sırada əlavə etmək olarmı? Əgər olarsa, onda orada hansı yazılar olacaq?

IV qrupa:

- Cismen hansı aqreqat hallarını qeyd etdiniz?
- Üçüncü sıranı necə doldurdunuz?
- İlkinci sırada sxemə əlavə blok çəkmək olarmı? Nəyə görə?


ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim sual verir:

- Obyektlərin təsnifat sxemini necə qurmaq olar?
- Sxemin neçə təpə nöqtəsi olur?
- Sxemdə obyektlər bir-biri ilə necə bağlıdır?

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib nəticə çıxarıı: obyektlərin təsnifatı və təsnifatda bir-biri ilə əlaqəsi, adətən, "ağacşəkilli" sxemlə göstərilir. Ağacşəkilli strukturu düzəltmək üçün əvvəlcə əsas, yəni təsnifati aparılan obyekt seçilir. O, ən böyük obyektlər qrupunu təşkil edir. Onunla bağlı təpələrdəki obyektlər onun altqruplarıdır. Növbəti sıradə olan obyektlər əvvəlkinin altqrupudur. Ağac strukturunda başlanğıc təpədən – kökdən ixtiyari təpəyə keçmək mümkündür.

Kompüterdə də bütün faylları ağacşəkilli strukturda göstərmək olar. Kök təpəsində məntiqi disklər, məsələn, Local disk C: yazılırsa, aşağıdakı sıranın təpələrində onun daxilində olan qovluqları qeyd etmək olar. Kompüterin ağacşəkilli strukturunda faylı tapmaq üçün onun *yolunu* bilmək lazımdır. Faylın yolu onun yerləşdiyi diskin məntiqi adından (məsələn, C:, D:) və bir-birilə "/" simvolu ilə ayrılmış iç-içə qovluqların adlarından ibarət olur. Faylın yolunu öyrənmək üçün onun simgəsinin üstündə sağ düyməni çiqqıldatmaq lazımdır. Açılan kontekst menyusundan Properties bəndini seçmək lazımdır.




YARADICI TƏTBİQETMƏ

Şagirdlərə dərsliyin "Araşdırmaq-öyrənək" bölümündə "Təsviri incəsənət" fənnindən tanış olduğu bir sxem təqdim edilir. Şagirdlər bu strukturun nəyə aid olduğunu araşdırmalıdır. Araşdırmaq üçün şagirdlərə başqa tapşırıqlar da vermək olar. Məsələn: "Mətnin əsasında obyektlər arasında əlaqəni ağac şəklində göstərin".

Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 21 mart 1906-ci ildə Qazax qəzasının Yuxarı Salalı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. 1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdíxana onların bibisi qızı – pedaqqızı Xanqızı Vəkilova qayğı göstərir. Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındaki xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazarı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Struktur belə ola bilər:



QİYMƏTLƏNDİRİMƏ

Şagirdlər "Öyrəndiklərinizi yoxlayın" bölümündə verilmiş sualları cavablandırırlar. Müəllim dərsin təlim nöticələrinə nail olmaq dərəcəsini müəyyən etmək üçün meyar cədvəli hazırlayırlar. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. Müəllim qrupları qiymətləndirmək üçün də ayrıca cədvəl hazırlaya bilər.

Elektron resurslar:

1. <http://az.wikipedia.org/wiki/Niyazi>
2. http://az.wikipedia.org/wiki/Səməd_Vurğun

TÖVSIYƏ OLUNAN MƏNBƏLƏR

1. Ümumtəhsil məktəblərinin VIII sinifləri üçün fənn kurikulumları, 2013.
2. Q.Hüseynov və b. İnklüziv təhsil (ibtidai təhsil pilləsi üçün), 2010.
3. Information and communication technology. The Nat. Curr. for England
4. А.А. Дуванов. Пишем на компьютере. Книга для учителя. Санкт-Петербург, БХВ-Петербург, 2004.
5. Джени Стил, Керт Мередис, Чарльз Темпл. Основы развития критического мышления, Фонд Сорос-Кыргызстан, Бишкек, 1998.
6. В.В. Малеев. Общая методика преподавания информатики, Воронеж, 2005.
7. Л.П. Панкратова, Е.Н. Челак. Контроль знаний по информатике: тесты, контрольные задания, экзаменационные вопросы, компьютерные проекты. Санкт-Петербург, БХВ-Петербург, 2004.
8. Е. Я. Яковенко. Компьютер для школьника. Москва, ACT, 2007.
9. Məktəbdaxili qiymətləndirmə. <http://edu.gov.az>
10. Fənn kurikulumları. <http://kurikulum.az>
11. Elektron resurslar. http://www.informatik.az/index/elektron_resurslar/0-67
12. ALPLLogo 3.3. http://www.informatik.az/index/proqram_t_minati/0-13
13. Python .http://www.informatik.az/index/proqram_t_minati/0-13
14. Python programının rəsmi saytı. <https://www.python.org/>
15. История Python. <http://www.wikiznanie.ru/ru-wz/index.php/PYTHON>
16. Windows üzerinde Python Kurulumu.
<https://www.youtube.com/watch?v=eB3UnDyCWvc>
17. Python. Təməl bilgilər.
<https://www.youtube.com/watch?v=PufAIVHnqAk>
18. <http://soft-free.ru/content/view/1845/118/>
19. <http://www.curriculumonline.gov.uk>
20. <http://www.curriculum.edu.au>
21. <http://www.curriculum.org>
22. <http://www.meb.gov.tr>
23. <http://pedsovet.intergu.ru/>
24. <http://www.websib.ru/>
25. <http://www.piter.com/project/informatika/>
26. <http://education.alberta.ca/>
27. <http://ergo.human.cornell.edu/>
28. <http://www.informatika.ru>
29. <http://www.rusedu.info>
30. Sezar şifri https://www.youtube.com/watch?v=k_oyfNJNVHI
31. Videokarta. https://www.youtube.com/watch?v=zR_GahrKsrg
32. Звуковая карта. https://www.youtube.com/watch?v=KDQx1E_xwjo
33. Микрофон и акустическая система.
<https://www.youtube.com/watch?v=qbxpmI1bxvw>

BURAXILIŞ MƏLUMATLARI

İnformatika – 8

*Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
İnformatika fənni üzrə dərsliyin
metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

**Ramin Əli Nazim oğlu Mahmudzadə
İsmayıł Calal oğlu Sadıqov
Naidə Rizvan qızı İsayeva**

Nəşriyyat redaktoru

Kəmalə Abbasova

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Taleh Məlikov

Korrektor

Aqşın Məsimov

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-075)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 4,5. Fiziki çap vərəqi 6. Səhifə sayı 96.
Kağız formatı 70x100 1/16. Tiraj 7695. Pulsuz. Bakı – 2019

“Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, AZ 1123, Aşıq Ələsgər küç. 17

Pulsuz